

1. Bunlardan hansı ekoloji böhrandan çıxmağın istiqaməti deyil?
 - ✓ maddi
 - inzibati
 - iqtisadi
 - texnoloji
 - ekoloji-maarifçilik
2. Təbiət obyektlərinin dəyəri?
 - ✓ mövcud deyildir
 - çox aşağıdır
 - təxminidir
 - normaldır
 - çox yüksəkdir
3. Ekoloji münasibətlər neçə qrupa bölünür
 - mürəkkəb; qarışıq
 - kompleks; mürəkkəb
 - ✓ sahəvi; kompleks
 - kompleks; ekologiyalaşdırılmış
 - sahəvi; ekologiyalaşdırılmış
4. Cəmiyyətin və təbiətin qarşılıqlı əlaqəsi haqqında ilk konsepsiya hansıdır?
 - İstehlakçı
 - ✓ Naturalist
 - Ekoloji böhranın səbəbləri
 - İnkişafın hədləri
 - Qlobal idarəetmə
5. «Hüquqi-ekologiya» nədir?
 - ✓ təbiət və cəmiyyət arasında münasibətləri tənzimləyən normalar sistemi;
 - ekoloji təhlükəsizliyi tənzimləyən normalar sistemi;
 - təbiətdən istifadəni tənzimləyən normalar sistemi;
 - təbii resurslardan istifadəni tənzimləyən normalar sistemi;
6. «Ekologiya hüququ»nu hansı elm sahəsinə birbaşa aidiyyəti yoxdur?
 - ✓ xüsusi ekologiya;
 - hüquqi ekologiya;
 - təbiətdən istifadə hüququ.
 - sosial ekologiya;
 - ümumi ekologiya;
7. Təbiətdən istifadənin tənzimlənməsində istifadə olunmayan üsullar:
 - ✓ statistika, informativ;
 - bütün cavablar doğrudur
 - inzibati-hüquqi, informativ;
 - inzibati-hüquqi, iqtisadi;
8. Təbiətdən istifadənin hüquqi tənzimlənməsinin predmetini təşkil etmir:
 - ✓ AR dövləti ilə müvafiq dövlət orqanları arasında yaranan münasibətlər;
 - təsərrüfat subyektlərinin daxilində və özləri arasında yaranan münasibətlər;

- dövlət orqanları ilə təsərrüfat subyektləri arasında yaranan münasibətlər;
- bütün cavablar doğrudur

9. Təbiətdən istifadənin tənzimlənməsi sahəsində dövlət orqanları hansı funksiyaları icra edir?

- ✓ bütün bəndlər birlikdə
- heç biri
- idarəetmə
- planlaşdırma
- uçot və nəzarət

10. Təbiətdən istifadənin hüquqi tənzimlənməsinin predmetinə hansı münasibətlər daxildir?

- ✓ təsərrüfat subyektlərinin öz arasında yaranan münasibətlər, dövlət orqanları ilə təsərrüfat subyektləri arasında yaranan münasibətlər
- bütün bəndlər birlikdə
- dövlət orqanları arasında yaranan münasibətlər
- dövlət orqanları ilə təsərrüfat subyektləri arasında yaranan münasibətlər
- təsərrüfat subyektlərinin öz arasında yaranan münasibətlər

11. Müvafiq dövlət orqanları təbiətdən istifadənin tənzimlənməsində hansı metodlardan istifadə edir?

- ✓ inzibati, iqtisadi, hüquqi, informativ
- bütün bəndlər
- statistik, informativ
- hüquqi, informativ
- inzibati, iqtisadi

12. Bu ifadələri genişliyindən asılı olaraq ardıcılıqla düzün?

- ✓ ümumi ekologiya; sosial ekologiya; ekologiya hüququ
- ümumi ekologiya; ekologiya hüququ; sosial ekologiya
- Sosial ekologiya; ekologiya hüququ; ümumi ekologiya
- Ekologiya hüququ; sosial ekologiya; ümumi ekologiya
- Sosial ekologiya; ümumi ekologiya; ekologiya hüququ

13. Ekologiyalaşdırma metodunun məzmununu neçə element təşkil edir?

- ✓ 5.0
- 7.0
- 6.0
- 3.0
- 4.0

14. Təbiət obyektləri ətraf mühitdən hansı formada ayrılır?

- müvəqqəti ayrılır
- daimi ayrılma bilməz
- ✓ ayrılmazdır
- nisbi ayrılma
- qismən ayrılma

15. Təbiətə müdaxilə etməmə konsepsiyasının tərəfdarlarının fikirlərinə görə nə mümkündür?

- ✓ təbiətdə səhv və çatışmazlıqlar yoxdur və ola bilməz
- təbiətdəki səhvləri dövlətlər birlikdə düzəltməlidirlər
- təbiətdəki səhvləri insanlar düzəltməlidir
- təbiətdə səhvlər var
- gələcək nəsillər təbiətin səhvlərini düzəldəcəklər

16. Ekoloji böhran neçə hissədən ibarətdir?

- ✓ 2.0
- 5.0
- 1.0
- 3.0
- 4.0

17. Təbiətdən istifadənin tənzimlənməsi sahəsində qanunvericilik sisteminə daxildir:

- AR Prezidentinin sərəncamları;
- Nazirlər Kabinetinin qərarları
- ✓ bütün cavablar doğrudur
- AR Konstitusiyası, AR Prezidentinin fərmanları, Nazirlər Kabinetinin qərarları;
- Milli Məclisin qərarları, yerli və mərkəzi icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ aktlar;

18. Dövlət idarəetmə orqanlarının təbiətdən istifadə sahəsində vəzifələri:

- nəzarət;
- planlaşdırma;
- idarəetmə;
- uçot;
- ✓ bütün cavablar doğrudur

19. Təbiətdən istifadənin idarə edilməsi hansı prinsiplər əsasında həyata keçirilir?

- ✓ bütün cavablar doğrudur
- sahəvi idarəetmə;
- ərazi idarəetməsi;
- qanunilik;

20. Təbiətdən istifadənin tənzimlənməsi hüquqi mexanizminin formalaşmasında dövlət istinad etmir:

- ✓ Beynəlxalq təşkilatların normalarına;
- milli qanunvericilik sisteminə;
- bütün variantlar doğrudur
- Milli Məclisin qərarlarına;
- AR Prezidentinin tapşırıq və göstərişlərinə;

21. Qanunvericiliyə əsasən təbiətdən istifadənin tənzimlənməsində dövlət idarəetməsi formaları hansılardır?

- maddi vasitələr;
- texniki vasitələr;
- idarəetmə aktları;
- ✓ bütün cavablar doğrudur
- inzibati sazişlər;

22. Qanunvericiliyə əsasən təbiətdən istifadənin tənzimlənməsində əsas dövlət orqanları hansıdır?

- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi;
- Fövqəladə Hallar Nazirliyi;
- ✓ bütün cavablar doğrudur
- Kənd təsərrüfatı Nazirliyi;
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

23. Təbiətdən istifadənin tənzimlənməsi sahəsində qanunvericilik sisteminə daxildir

- ✓ bütün bəndlər birlikdə
- yerli və mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları
- AR Prezidentinin fərmanları, Nazirlər Kabinetinin qərarları
- AR Konstitusiyası,;

- ilk iki bənd

24. Dövlət tərəfindən təbiətdən istifadənin tənzimlənməsi hansı prinsiplərə əsaslanır?

- ✓ bütün bəndlər
- sahəvi idarəetmə
- heç biri
- qanunilik
- regional idarəetməsi

25. Təbiətdən istifadə sahəsində hüquqi mexanizminin formalaşmasında əsas nə sayılır?

- milli qanunvericilik sistemi
- heç biri
- ✓ bütün bəndlər birlikdə
- AR Nazirlər Kabinetinin qərar və sərəncamları
- AR Prezidentinin fərmanları

26. İstehlakçı konsepsiyalar nəyi əks etdirir?

- ✓ insanın təbiət üzərində ağalığını
- cəmiyyətin məhv olacağını
- cəmiyyətin və təbiətin uyğunlaşdırılmasını
- cəmiyyətin və təbiətin bərabərliyini
- təbiətin insan üzərində ağalığını

27. Bunlardan hansı daha geniş anlayışdır?

- ✓ ətraf təbii mühit
- ətraf mühit
- təbiət
- təbiət kompleksləri
- təbii ehtiyatlar

28. Ekologiya hüququnda norma prioritetlərin neçə növü fərqləndirilir?

- ✓ sahəvi, sahələrarası və ümumekoloji
- sahəvi, kompleks, ümumekoloji
- sahəvi, sahələrarası
- sahələrarası, ümumekoloji
- sahəvi, kompleks

29. Bütün ekoloji münasibətlərdə hansı xüsusi subyekt təmsil olunur?

- ✓ dövlət
- vətəndaşlar
- hüquqi şəxslər
- hüquq mühafizə orqanları
- bələdiyyə

30. Bütün alarmist konsepsiyalar neçə yerə bölünür?

- ✓ Pessimist konsepsiyalar; optimist konsepsiyalar
- İstehlakçılıq konsepsiyaları; optimist konsepsiyalar
- Təbiətə müdaxilə etməmə konsepsiyası; darvinizm konsepsiyası
- Qlobal idarəetmə konsepsiyası; inkişafın hədləri konsepsiyası
- Pessimist konsepsiyalar; istehlakçılıq konsepsiyaları

31. Cəmiyyətin və təbiətin hansı qarşılıqlı əlaqə formaları var?

- Ekoloji; mədəni estetik
- Sosial; iqtisadi
- Sosial; mədəni estetik
- Müalicə-sağlamlaşdırıcı; ekoloji
- ✓ İqtisadi; ekoloji

32. Təbii mühitə qarşı insanın zərərli fəaliyyəti obyektiv cəhətdən bir-birinə qarşılıqlı əlaqə və təsirdə olan neçə formada təzahür edir?

- ✓ ətraf təbii mühitin çirklənməsi; təbii ehtiyatların tükənməsi; təbii mühitin dağılması
- təbii ehtiyatların tükənməsi; təbii mühitin dağılması
- təbii mühitin dağılması; ətraf təbii mühitin çirklənməsi
- ətraf təbii mühitin çirklənməsi; təbii mühitin korlanması; təbii mühitin dağılması
- ətraf təbii mühitin çirklənməsi; təbii ehtiyatların tükənməsi

33. Təbiətdən istifadə hüququ ilə hüquq arasında əlaqələr necə səciyyələnir?

- ✓ hüquqla təbiətdən istifadə hüququ qarşılıqlı əlaqədədirlər;
- hüquq təbiətdən istifadə hüququnu istiqamətləndirir;
- hüquqla təbiətdən istifadə hüququ arasında heç bir əlaqə yoxdur;
- təbiətdən istifadə hüququ hüquqa birtərəfli təsir göstərir.
- təbiətdən istifadə hüququ tam sərbəst fəaliyyət göstərir;

34. Təbiətdən istifadə hüququnda əsas predmeti nədir?

- ✓ təbiət və cəmiyyət arasında münasibətlərin tənzimlənməsi
- insanın təbiətdən istifadə prosesi;
- təbii sərvətlərdən səmərəli istifadə prosesi;
- insanın səmərəli fəaliyyətinin təmin edilməsi.
- təbiətin qorunması sahəsində yaranan münasibətlər

35. Təbiətdən istifadə hüququnda metodoloji əsasın işlənilib hazırlanmasında neçə müddəə qəbul edilib?

- ✓ 5.0
- 6.0
- 7.0
- 8.0
- 4.0

36. İnsanın ətraf mühitə mənfi təsiri neçə istiqamətdə baş verir?

- ✓ 5.0
- 4.0
- 6.0
- 3.0
- 2.0

37. Təbiətdən istifadə hüququnun insanlara təsiri necə xarakterizə edilir?

- ✓ insanların fəaliyyət istiqamətini müəyyən edir;
- insanlar arasında bərabərlik yaradır;
- insanlar arasında diskriminasiya yaradır;
- insanları mənfi təsirlərdən qoruyur.
- insanların hüquqi statusunu müəyyən edir

38. Təbiətdən istifadənin tənzimlənməsi sahəsində dövlət hansı fəaliyyətləri həyata keçirir?

- ✓ bütün variantlar düzgündür
- inzibati-siyasi;
- sosial mədəni;
- ideoloji-tərbiyəvi

- sosial-iqtisadi;

39. Təbiətdən istifadə sahəsində Azərbaycan Respublikasının qanunlarının rolu:

- ✓ təbiətdən istifadənin hüquqi tənzimlənməsində əsas mənbə sayılır;
- regionlarda yerli icra hakimiyyəti orqanların fəaliyyət istiqamətini müəyyənləşdirir;
- dövlətin fəaliyyətində prioritet istiqamətləri müəyyənləşdirir;
- bütün cavablar düzdür
- təbiətdən istifadədə dövlət orqanlarına xüsusi səlahiyyətlər verir;

40. Təbiətdən istifadə sahəsində hansı mülkiyyət formaları mövcuddur?

- ✓ ümumi, xüsusi, bələdiyyə;
- bələdiyyə;
- xüsusi
- qarışıq.
- ümumi;

41. Təbiətdən istifadə sahəsində normativ aktlardan dövlət iqtisadiyyatın tənzimlənməsində necə istifadə edir?

- ✓ hüquqi tənzimləmə mexanizmini yaradır.
- regional səviyyədə planlar qəbul edir;
- mikrosəviyyədə tənzimləmədə istifadə edir;
- mikrosəviyyədə və makrosəviyyədə tədbirlər işləyib hazırlayır;
- makrosəviyyədə proqnozlar işləyib hazırlayır;

42. İqtisadi tənzimləmə sistemində təbiətdən istifadəyə hansı səviyyələrdə yanaşma düzgündür?

- ✓ makrosəviyyədə, mikrosəviyyədə və regional səviyyədə.
- regional səviyyədə;
- mikrosəviyyədə;
- mikrosəviyyədə və makrosəviyyədə;
- makrosəviyyədə;

43. İnsanla ətraf mühit arasında münasibətlərin səmərəli tənzimlənməsində əsas nə sayılır?

- ✓ normativ xarakterli hüquqi aktları;
- AR məəcəllələri və qanunları ;
- AR Prezidentinin və Nazirlər Kabinetinin qəbul etdiyi normativ aktlar;
- müvafiq dövlət icra hakimiyyəti orqanlarının normativ xarakterli hüquqi aktları
- AR Konstitusiyası və məəcəllələri;

44. Təbiətdən istifadə hüququnu yaradır:

- Milli Məclisin qərarları;
- ✓ təbiətdən istifadə sahəsində normalar sistemi;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları;
- Azərbaycan Respublikası Prezidentinin fərmanları;

45. Təbiətdən istifadə hüququnun hansı növləri var?

- torpaqdan istifadə, yerin təkindən istifadə hüquqları;
- ✓ bütün cavablar doğrudur
- meşədən istifadə, heyvanlar aləmindən istifadə hüququ;
- sulardan istifadə hüququ;

46. Qanunvericiliyə əsasən təbiətdən istifadəçilər kimlər ola bilər?

- ✓ bütün cavablar doğrudur
- daimi və müvəqəti istifadəçilər;

- fiziki və hüquqi şəxslər;

47. Təbiətdən istifadə sahəsində sahibkarlıq fəaliyyəti üçün xüsusi icazəni verir:

- Milli Məclis;
- Nazirlər Kabineti;
- ✓ müvafiq dövlət orqanı;
- İqtisadi İnkişaf Nazirliyi;

48. Təbiətdən istifadə sahəsində fəaliyyət üçün xüsusi razılıq (lisenziya) ilə yanaşı daha hansı sənəd tələb edilir?

- İqtisadi İnkişaf Nazirliyinin əmri;
- ✓ müqavilə;
- Milli Məclisin qərarı;
- Nazirlər Kabinetinin razılığı;

49. Təbiətdən istifadə sahəsində müqavilə kimlər arasında bağlanır?

- ✓ müvafiq icra hakimiyyəti orqanı ilə istifadəçi arasında;
- Nazirlər Kabineti ilə icra hakimiyyəti orqanı arasında;
- Nazirlər Kabineti ilə istifadəçi arasında;
- torpaq sahibi ilə istifadəçi arasında;

50. Ekoloji-hüquqi mexanizmin üçüncü həlqəsi necə adlanır?

- ✓ təminatlar
- Ekoloji hüquq normaları
- Həvəsləndirici normalar
- Təbiəti mühafizə edən hüquq münasibəti
- Ekoloji hüquq münasibətləri

51. Ekoloji-hüquqi mexanizmin ikinci həlqəsi necə adlanır?

- ✓ Ekologiyalaşmış hüquq normaları və normativləri
- Təbiəti mühafizə edən hüquq normaları
- İmperativ normalar
- Qayda normalar
- Prinsip normalar

52. Ekoloji-hüquqi mexanizmin birinci həlqəsi nədən ibarətdir?

- ✓ Təbiəti mühafizə edən hüquq normalarından
- Ekologiyalaşmış hüquq normaları
- Təminatlardan
- Qanunvericiliyin ekologiyalaşdırılması
- Təbiəti mühafizə edən hüquq münasibətlərindən

53. Təbii sərvətlər bir neçə subyekt tərəfindən istifadə edildikdə ekologiyadan istifadə hüququ necə adlanır?

- ✓ birgə istifadə
- daimi istifadə
- tənzimlənən istifadə
- ümumi istifadə
- kompleks istifadə

54. Ekologiyadan istifadə hüququnun əldə edilmə ardıcılığına görə hansı növləri var?

- ✓ ilkin və təkrar
- xüsusi və təkrar

- birlikdə və ayrıca
- fərdi və daimi
- kompleks və fərdi

55. İnsanın təbii ehtiyatlardan faktiki istifadənin hüquqi tənzimləmə dərəcəsiindən və bu istifadənin tənzimi üsullarından asılı olaraq, ekologiyadan istifadənin hansı növləri var?

- ✓ İnsanın təbii mövcudluq şəraiti; təbii ehtiyatlardan ictimai istifadə hüququ; tənzimlənən ekologiyadan istifadə hüququ
- İnsanın təbii mövcudluq şəraiti; təbii ehtiyatlardan ictimai istifadə hüququ; tənzimləyən ekologiyadan istifadə hüququ
- Tənzimləyən ekologiyadan istifadə hüququ; kompleks istifadə; ümumi istifadə
- Kompleks istifadə; bircinsli istifadə; xüsusi istifadə
- Təbii ehtiyatlardan xüsusi istifadə hüququ; tənzimləyən ekologiyadan istifadə hüququ; insanın təbii mövcudluq şəraiti

56. Obyektlərindən asılı olaraq ekologiyadan istifadənin hansı növləri var?

- ✓ ümumi və xüsusi
- birgə və kompleks istifadə
- ictimai istifadə və tənzimlənən istifadə
- Bircinsli və kompleks istifadə
- fiziki və hüquqi şəxslərin istifadəsi

57. Təbiətdən istifadə hüququnun neçə növü mövcuddur?

- ✓ 5.0
- 4.0
- 3.0
- 6.0
- 2.0

58. Təbiətdən istifadə hüququ dedikdə başa düşülür:

- ✓ təbiətdən istifadə sahəsində normalar sistemi;
- AR Konstitusiyasının təbiətdən istifadəyə həsr edilmiş müddəaları;
- AR Prezidentinin imzaladığı fərman və sərəncamlar;
- bütün cavablar doğrudur

59. Təbiətdən istifadənin tənzimlənməsi prosesində neçə funksiya yerinə yetirilir?

- ✓ 7.0
- 5.0
- 4.0
- 6.0
- 8.0

60. Təbiətdən istifadənin tənzimlənməsinin metod və formaları hansı vasitələrlə reallaşdırılır?

- ✓ idarəetmə funksiyalarla;
- xüsusi mexanizmlərlə;
- normativ-hüquqi aktlarla;
- xüsusi sanksiyalarla;

61. Təbiətdən istifadənin hüquqi tənzimləmə metodlarına aiddir:

- ✓ məcburi göstəriş, tövsiyyə;
- isenziyalasdırma, məhdudlaşdırma;
- hamısı
- heç biri

62. Təbiətdən istifadənin hüquqi tənzimləmə metodlarının sayı:

- ✓ 4.0
- 5.0
- 2.0
- 6.0
- 3.0

63. Təbiətdən istifadənin tənzimlənməsinin hüquqi formalarının neçə növü mövcuddur?

- ✓ 3.0
- 2.0
- 4.0
- 6.0
- 5.0

64. Təbiətdən istifadənin tənzimlənməsinin hüquqi formalarına aid deyil:

- ✓ təsərrüfatın operativ idarə edilməsi;
- hüquq yaradıcılığı;
- hüquq mühafizə və hüquqtətbiqetmə;
- heç biri

65. Təbiətdən istifadənin tənzimlənməsinin neçə forması mövcuddur?

- ✓ 2.0
- 5.0
- 4.0
- 6.0
- 3.0

66. Təbiətdən istifadənin tənzimlənməsinin qeyri-hüquqi formasının neçə növü mövcuddur?

- ✓ 2.0
- 5.0
- 4.0
- 6.0
- 3.0

67. «Ekologiyadan istifadə hüququ» termininin hansı tərkib elementləri var?

- Vətəndaşların konstitusion hüququ kimi; hüquq münasibəti kimi
- İstifadə hüququnun dəyişməsi əsası kimi; Ətraf mühətdən istifadə hüququ kimi
- Təbiətdən istifadə hüququ kimi; İstifadə hüququnun xitamı kimi; İstifadə hüququnun yaranması əsası kimi
- Ekoloji hüququ məsuliyyət kimi; təbiətdən istifadə hüququ kimi; hüquq münasibəti kimi
- ✓ Ekologiya hüququnun institutu kimi; ekologiya istifadəçilərinin hüquq və vəzifələrinin məcmusu kimi; hüquq münasibəti kimi

68. Təbii ehtiyatlardan və təbiət obyektlərindən istifadə normativlərinin hansı növləri var?

- istehsal normativləri və xüsusi normativlər
- sanitariya və mədəni-estetik
- ✓ ərazi normativləri və istehsal normativləri
- limitlər və xüsusi normativlər
- xüsusi normativlər və ümumi normativlər

69. Ekologiyadan istifadə hüququnun subyektləri kimlər ola bilər?

- AR hüquqi şəxsləri və xarici hüquqi şəxslər
- AR vətəndaşları və əcnəbilər
- ✓ AR vətəndaşları, əcnəbilər, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər
- AR vətəndaşları və hüquqi şəxsləri
- AR vətəndaşları və xarici hüquqi şəxslər

70. Təbiət obyektlərinin təsərrüfatdaxili idarə edilməsi hüququ kimlərə xasdır?
- ✓ Müxtəlif struktur bölmələrinə malik ekologiya istifadəçisi olan təşkilatlarla
- Əcnəbilər
 - Xarici hüquqi şəxslərə
 - AR vətəndaşları
 - AR vətəndaşları və əcnəbilər
71. Ekologiyadan istifadə hüququnun neçə yaranması əsası var?
- ✓ 4.0
- 3.0
 - 2.0
 - 6.0
 - 5.0
72. Ekologiyadan istifadə hüququnun neçə dəyişməsi əsası var?
- ✓ 4.0
- 2.0
 - 6.0
 - 3.0
 - 5.0
73. Ekoloji-hüquqi mexanizmdə ekologiya ilə iqtisadiyyatın uyğunlaşdırılması məsələsinin həllinin hansı variantları var?
- mənafe­lərin alternativliyi; mənafe­lərin üst-üstə düşməsi
 - mənafe­lərin alternativliyi
 - ✓ mənafe­lərin alternativliyi; mənafe­lərin uyğunlaşdırılması; mənafe­lərin üst-üstə düşməsi
 - hər hansı birinə üstünlük verilməməsi
 - mənafe­lərin alternativliyi; mənafe­lərin uyğunlaşdırılması; mənafe­lərin üst-üstə düşməsi
74. Sosial ədalət prinsipi ekologiya hüququnun hansı prinsiplərinə aiddir?
- ✓ Konstitusion prinsiplərə
- Xüsusi hissənin prinsiplərinə
 - ümumi hissənin və xüsusi hissənin prinsiplərinə
 - Əlahiddə hissənin prinsiplərinə
 - ümumi hissənin prinsiplərinə
75. Təbiətdən istifadənin sabitliyi prinsipi ekologiya hüququnun hansı prinsiplərinə aiddir?
- ✓ ümumi hissənin prinsiplərinə
- Xüsusi hissənin prinsiplərinə
 - Konstitusion prinsiplərə
 - Əlahiddə hissənin prinsiplərinə
 - Konstitusion və xüsusi hissənin prinsiplərinə
76. Təbiət obyektləri üzərində mülkiyyət hüququ neçə mənada işlədilir?
- ✓ Mülkiyyət münasibətlərinin bu növünü tənzimləyən hüquq normalarının məcmusu kimi; şəxsin mülkiyyət obyektinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə hüquqlarının məcmusu kimi
- Mülkiyyət münasibətlərinin bu növünü tənzimləyən hüquq normalarının məcmusu kimi
 - mülkiyyətçi və digər hüquqi şəxslər arasında yaranan hüquq münasibətləri kimi; mülkiyyət münasibətlərinin bu növünü tənzimləyən hüquq normalarının məcmusu kimi
 - Şəxsin mülkiyyət obyektinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə hüquqlarının məcmusu kimi; mülkiyyət münasibətlərinin bu növünü tənzimləyən hüquq normalarının məcmusu kimi
 - Mülkiyyətçi və digər şəxslər arasında yaranan hüquq münasibətləri kimi

77. Təbiət obyektləri üzərində mülkiyyət hüququ əmlak üzərində mülkiyyət hüququndan fərqləri neçə qrupa ayırmaq olar?

✓ 2.0

- 4.0
- 5.0
- 6.0
- 3.0

78. Təbiətdən istifadə hüququ hansı şərtlərə görə təsnifləşdirilir?

✓ bütün cavablar doğrudur

- istifadə qaydalarına görə;
- obyektinə görə;
- müddətinə görə;

79. Təbiətdən ümumi istifadə hüququ nəyi nəzərdə tutmur?

✓ təbii mühitdən pulsuz və sərbəst istifadəni;

- təbii sərvətlərdən səmərəli istifadəni;
- təbiətin bütün nemətlərindən pullu əsasda istifadəni;
- bütün cavablar doğrudur

80. Təbiətdən xüsusi istifadə hüququ hansı sənəd əsasında həyata keçirilir?

✓ xüsusi hüquqi sənədə əsasən;

- Nazirlər Kabinetinin qərarına əsasən;
- Milli Məclisin qərarına əsasən;
- bütün cavablar doğrudur
- AR Prezidentinin sərəncamına əsasən;

81. Təbiətdən istifadə hüququnun obyektlərinə aiddir:

✓ fiziki və hüquqi cəhətdən təsdiq edilmiş təbii ehtiyatların bir hissəsi;

- yeraltı sərvətlər;
- meşə fondu;
- yeraltı sərvətlər, meşə fondu;

82. Təbiətdən istifadə hüququnun subyektlərinə aiddir:

✓ fiziki və hüquqi şəxslər;

- dövlət idarələri;
- nazirliklər və dövlət komitələri;
- yerli icra hakimiyyəti orqanları;

83. Xüsusi mülkiyyət hüququ şamil edilir:

✓ torpaq sahələrinə,qapalı sututarlara, ağac bitkilərinə;

- meşələrə;
- yeraltı sərvətlərə;
- bütün cavablar doğrudur

84. Təbii ehtiyatlara mülkiyyət hüququ kimə mənsubdur:

✓ Azərbaycan Respublikasına;

- torpaq mülkiyyətçisinə;
- Azərbaycan xalqına;
- Azərbaycan hökumətinə.
- Azərbaycan vətəndaşlarına;

85. Təbii ehtiyatlara mülkiyyət hüququ tənzimlənir:

- ✓ bütün cavablar doğrudur
- AR Konstitusiyası ilə;
- AR Mülki Məcəlləsi ilə;
- ekologiya sahəsində qanunvericilik aktlarla;

86. Təbiətdən istifadənin hüquqi tənzimləmə metodları:

- ✓ bütün cavablar doğrudur
- məcburi göstəriş;
- tövsiyyə, sanksiyalaşdırma;
- icazə;

87. Təbiətdən istifadənin idarə olunmasının hüquqi forması neçə əsas növdə ifadə olunur?

- 2.0
- 6.0
- 4.0
- ✓ 3.0
- 5.0

88. Ekoloji-hüquqi mexanizmin səmərəliliyinin hansı mərhələləri var?

- ✓ statik; dinamik; nəticə
- statik; dinamik
- dinamik; nəticə
- nəticə; münasibət
- statik; nəticə

89. Qanunvericiliyin ekologiyalaşmasının neçə metodu var?

- ✓ 2.0
- 4.0
- 3.0
- 5.0
- 6.0

90. Ekologiyadan istifadə hüququnun subyekt statusunu əldə etmək üçün neçə hüquqi aspekt zəruridir?

- ✓ 2.0
- 4.0
- 3.0
- 5.0
- 6.0

91. Ekologiyadan istifadə sahəsində limitlərin neçə növü var?

- ✓ 2.0
- 4.0
- 3.0
- 6.0
- 5.0

92. Təbiət obyektlərindən istifadə müddətindən asılı olaraq ekologiyadan istifadənin hansı növləri var?

- ✓ daimi və müvəqqəti
- qısa müddətli və uzunmüddətli
- müvəqqəti və uzunmüddətli
- müddətsiz və qısa müddətli
- qısa müddətli və daimi

- 93.** Ekoloji sistemlərin və ayrı-ayrı təbiət obyektlərinin faydalı xüsusiyyətlərindən yararlanmanın dərəcəsindən və əhatə dairəsindən asılı olaraq ekologiyadan istifadə hüququ fərqləndirilir?
- ✓ bircinsli və kompleks istifadə
- ümumi və xüsusi istifadə
 - kompleks və xüsusi istifadə
 - daimi və müvəqqəti istifadə
 - daimi və ödənişsiz istifadə
- 94.** Təbiətdən istifadənin məqsədli təyinatına görə növləri nəyə əsasən müəyyən olunur?
- ✓ müvafiq qanunvericiliyə əsasən.
- Nazirlər Kabinetinin sərəncamına əsasən;
 - təbii ehtiyatların xarakterinə görə;
 - müvafiq dövlət orqanının bölgüsünə əsasən;
 - Milli Məclisin apardığı təsnifata əsasən;
- 95.** Təbiətdən istifadə hüququna nə aiddir?
- ✓ hüquq normaları;
- Nazirlər Kabinetinin normativ aktları;
 - dövlət orqanlarının aktları;
 - Milli Məclisin qərarları.
 - AR Prezidentinin imzaladığı sənədlər;
- 96.** Bunlardan hansı təbiətdən istifadə hüququna aid deyil?
- ✓ kosmosdan istifadə hüququ;
- yerin təkindən istifadə hüququ;
 - meşədən istifadə hüququ;
 - torpaqdan istifadə hüququ.
 - sudan istifadə hüququ;
- 97.** Təbiətdən istifadə sahəsində müqavilə nə üçün bağlanır?
- ✓ təbii obyektin icarəyə verilməsi üçün;
- torpaq sahəsinin alınması üçün;
 - təbii obyektin mülkiyyətçisinin dəyişdirilməsi üçün;
 - icra orqanından icazə almaq üçün;
- 98.** Təbiətdən istifadə sahəsində xüsusi razılıq (lisenziya) neçə fəaliyyət növünə verilir?
- ✓ 3.0
- 12.0
 - 1.0
 - 6.0
 - 8.0
- 99.** Təbiətdən istifadə hüququnun hansı hissələri mövcuddur?
- ✓ ümumi, xüsusi.
- xüsusi;
 - inzibati;
 - ümumi, xüsusi, inzibati;
 - ümumi;
- 100.** Təbiətdən istifadənin tənzimlənməsində əsas vasitələr hansılardır?
- ✓ hüquqi normalar;

- idarəetmə orqanları;
- inzibati orqanlar;
- ictimai nəzarət;

101. Cinayət Məcəlləsində Ekoloji cinayətlərə həsr edilmiş fəsil hansı maddələri əhatə edir?

- 245-270
- ✓ 247-261
- 243-261
- 244-281

102. Hüquqi tənzimlənmənin sanksiyalaşdırma metodunun tətbiqi zamanı idarəetmə qərarını kim qəbul edir?

- Nazirlər Kabineti;
- idarə olunan təşkilat.
- ✓ Ekologiya və Təbii Sərvətlər Nazirliyi;
- informasiya təminatını təşkil etmək və həyata keçirmək;
- Fövqəladə Hallar Nazirliyi;

103. Ekoloji təhlükəsizlik sahəsində dövlətin vəzifələrinə hansı aid deyil:

- ✓ ekoloji təhlükəsizliklə bağlı beynəlxalq tədbirləri təşkil etmək, onlarda iştirak etmək;
- müvafiq ərazilərə fəvqəladə ekoloji vəziyyət zonası statusunu vermək;
- ekoloji təhlükəsizliklə bağlı dövlət standartları və digər normativləri təsdiq etmək.
- informasiya təminatını təşkil etmək və həyata keçirmək;
- ekoloji təhlükəsizliyə dövlət nəzarətini həyata keçirmək;

104. Ekoloji təhlükəsizlik sahəsində dövlətin hüquqlarına hansı aid deyil?

- vahid dövlət siyasətini müəyyənləşdirmək;
- ✓ təhlükəli ekoloji vəziyyət yaradan halları və hadisələri aşkar etmək və proqnozlaşdırmaq.
- ekoloji təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərdə müvafiq dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərmək;
- layihələri və dövlət proqramlarını hazırlamaq və həyata keçirmək;
- müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirmək və bu fəaliyyətə metodiki rəhbərlik etmək;

105. Təbiətdən istifadəçilərin vəzifələrinə hansı aid deyil?

- dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə lazımi məlumatı təqdim etmək.
- ✓ ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə etmək
- təsərrüfat və digər fəaliyyət üçün müəyyən edilmiş ekoloji və texnoloji tələblərə, standartlara riayət etmək;
- ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirləri müəyyən edilmiş qaydada həyata keçirmək;
- təbii resurslardan istifadəyə, ətraf mühitin çirkləndirilməsinə görə müəyyən edilmiş ödəniş və cərimələr ödəmək;

106. Ətraf mühitin mühafizəsi sahəsində hansı nəzarət növü həyata keçirilir?

- müəssisə (istehsalat) nəzarəti;
- ictimai nəzarət;
- dövlət nəzarəti;
- ✓ hamısı

107. Xüsusi mühafizə olunan təbiət əraziləri statusu verilən obyektlərə aid deyil:

- dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları;
- təbiət abidələri;
- ✓ hamısı aiddir.
- mühafizə sağlamlıq yerləri və kurortlar;
- yasaqlıqlar;

108. Layihələrə aid sənədlərin sifarişçisi və ya hazırlayıcısının vəzifələrinə hansı aid deyil:

- dövlət ekoloji ekspertizasının aparılmasının maliyyələşdirilməsi;
- hamısı aiddir.
- sənədlərin vaxtında dövlət ekoloji ekspertizasına təqdim edilməsi;
- təqdim edilən sənədlərin dövlət ekoloji ekspertizasının tələblərinə uyğun şəkildə tərtib edilməsi;
- ✓ dövlət ekoloji ekspertizasının nəticələrinin beynəlxalq ekoloji təşkilatlara təqdim edilməsi;

109. Dövlət ekoloji ekspertizasının obyektləri aşağıdakılardır:

- yeni texnikanın, texnologiyanın, materialların və maddələrin yaradılmasına, dair sənədlər;
- iqtisadiyyat obyektlərinin və komplekslərinin tikintisinin və ləğv olunmasının texniki qisadi;
- məhsuldar qüvvələrinin inkişafına və yerləşdirilməsinə dair dövlət və yerli proqramların layihələri;
- ✓ yeni texnika texnologiyanın, materialların və maddələrin başqa ölkələrə ixrac edilməsinə dair sənədlər
- ətraf mühitin mühafizəsi haqqında təlimatmetodik və normativ – texniki sənədlərin layihələri;

110. Ətraf mühitin keyfiyyət normativlərinin əsas göstəricilərinə hansılar aid edilmir:

- ✓ hamısı aid edilir
- zərərli maddələrin miqdarının, səsküyün, vibrasiyanın, elektromaqnit tətbiqinin yol verilə bilən son hədlər,
- mühafizə, sanitariyamühafizə və digər qoruq zonalarının vəziyyəti aid edilir.
- ətraf mühitdə zərərli maddələri konsentrasiyasının yol verilə bilən qatılıq həddi;

111. Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun vəsaitləri hansı tədbirlər üçün istifadə edilir:

- elmi tədqiqat işlərinə, resur qənaətedicivə ekoloji təmiz texnologiyalarının tətbiqinə;
- ekoloji tərbiyə və təhsilə;
- ✓ hamısı üçün.
- mənfə təsirlər nəticəsində ətraf mühitə vurulmuş zərərin bərpasına görə kompensasiyanın verilməsinə;
- təbiətin mühafizəsi obyektlərinin tikintisinin, yenidən qurulmasının maliyyələşdirilməsinə;

112. Təbiətdən istifadə sahəsində mövcud qanunvericiliyin əsas elementi:

- AR Konstitusiyası;
- mərkəzi, yerli icra və özünüidarə orqanlarının normativ aktları;
- ✓ hamısı.
- AR Prezidenti və Nazirlər Kabinetinin qəbul etdiyi normativ aktlar;
- AR qanun və məcəllələri, AR qoşulduğu beynəlxalq müqavilələr;

113. Təbiətdən istifadə sahəsində mövcud mülkiyyət formaları hansı normativ hüquqi aktlarda əks olunmayıb?

- hamısında.
- Mülkiyyət haqqında AR qanunu
- ✓ «Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında AR Qanunu;
- AR Konstitusiyası;
- AR Mülki Məcəlləsi;

114. Sahəvi normalar nəyi tənzimləyir?

- İnzibati Xətlər Məcəlləsindəki normaları
- Cinayət Məcəlləsindəki normaları
- ayrı ayrı təbiət komplekslərinin istifadəsi və mühafizəsini
- ✓ ayrı ayrı təbiət obyektlərinin mühafizəsini və istifadəsini
- digər hüquq sahələrinin təbii mühitin mühafizəsi tələblərini təsbit edən normaları

115. Prinsip normalar nəyi əks etdirir?

- bir təbiət obyektinin digərinə nisbətən üstünlüyünü əks etdirir
- bir ekologiyadan istifadə növünün digər növə nisbətən üstünlüyünü əks etdirir

- ✓ ətraf təbii mühitin mühafizəsinin əsas müddəalarını təsbit edir
 - iqtisadi mənafehlərin üstünlüyünü təsbit edir
 - təbii ehtiyatlara dair müddəaları əks etdirir
- 116.** Sahəlararası prioritet normalar nəyi əks etdirir?
- ✓ Təbiət obyektlərindən birinin mühafizəsinin digərlərindən üstün olduğunu
 - Təbiət obyektlərə dair müddəaları əks etdirir
 - Ekologiyadan istifadənin ödənişsiz olduğunu
 - ekologiyadan istifadənin ödənişli olduğunu
 - Təbiət komplekslərinə dair müddəaları əks etdirir
- 117.** İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozmağa görə Cinayət Məcəlləsinin hansı maddəsində məsuliyyət nəzərdə tutulub
- ✓ 247
 - 255
 - 251
 - 250
 - 252
- 118.** Bunlardan hansı qayda normalara aid deyil?
- ✓ kompensasiyaedici
 - bərpaedici
 - xəbərdaredici
 - qadağanedici
 - cəzalandırıcı
- 119.** Qüvvəsinə görə normativ hüquqi aktlar hansılara bölünür
- hamısı düzdür.
 - AR Konstitusiyası və AR qanunlarına
 - AR qanunları və AR Prezidentinin fərmanlarına
 - ✓ qanunlara və digər normativ aktlara
- 120.** Normativ hüquqi aktlar hansı əlamətlər üzrə təsnifləşdirilir?
- ✓ hamısı düzdür.
 - əhəmiyyətinə görə
 - tənzimləmə predmetinə görə
 - hüquqi qüvvəsinə görə
- 121.** «Normativ hüquqi aktlar haqqında» AR Qanununa əsasən təbiətdən istifadə sahəsində normativhüquqi aktlar nəyi bildirir?
- heç biri
 - Milli Məclisin qərarları
 - ✓ özündə hüquq normalarını əks etdirən rəsmi yazılı sənəd
 - Nazirlər Kabinetinin qərar və sərəncamları
- 122.** Ətraf mühitin mühafizəsi sahəsində ekoloji proqramların və tədbirlərin maliyyələşdirilməsi...
- dövlət büdcəsi və yerli büdcələr;
 - ətraf mühitin mühafizəsi fondlarının vəsaitləri;
 - hüquqi və fiziki şəxslərin könüllü ianələri.
 - ✓ Neft Fondunun hesabına;
 - ekoloji sığortanın vəsaitləri hesabına;
- 123.** Ətraf mühitin mühafizəsinin fəaliyyət sahələri və iqtisadi əsaslarına hansı aid deyil:

- ətraf mühitin mühafizəsi sahəsində iqtisadi maraqlandırma;
- ✓ hamısı aiddir
- ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin proqnozlaşdırılması və maliyyələşdirilməsi;
- təbiətdən istifadəyə görə ödəmələr;
- ətraf mühitin çirkləndirilməsinə görə ödəmələr və cərimələr;

124. Monitoring nədir?

- ətraf mühitin tarazlığını və bu tarazlığın pozulmasına təsir edən təbii amilləri və fiziki prosesləri öyrənən elm;
- ✓ ətraf mühitə yayılan zərərli tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsi;
- təbii resurslardan israfçılıqla istifadə edilməsi ilə müşayiət olunan fəaliyyət.
- ekoloji tarazlığının pozulmasına yol verilmədən təbii resurslardan səmərəli və qənaətlə istifadə edilməsi;
- ətraf mühitdə təbii mövcud olan maddi varlıqların qorunub saxlanması;

125. Dövlət monitoringinə aşağıdakılardan hansı aid deyil:

- ətraf mühitin və təbii ehtiyatların vəziyyəti və onlara antropogen təsir edən mənbələrin üzərində müşahidələr;
- ekzogen proseslərin yayılması, inkişafı və dinamikasını öyrənmək üçün müşahidələr;
- ✓ ekoloji auditor fəaliyyətinin aparılması qaydalarını müəyyən etmək.
- müşahidə obyektlərinin vəziyyətinin qiymətləndirilməsi və onların dəyişməsinin araşdırılması;
- ərazilərin seysmik fəallığını öyrənmək və zəlzələlərin proqnozunu vermək üçün müşahidə;

126. Təbiətdən istifadəçilərin vəzifələrinə hansı aid deyil?

- ekoloji tələblərə, qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etmək;
- ✓ ətraf mühitə zərər vurmadan ayrılmış təbii resurslardan qənaətlə istifadə etmək.
- dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə lazımi məlumatı təqdim etmək;
- təbii resurslardan istifadə, ətraf mühiti çirkləndirməyə görə müəyyən edilmiş ödəniş və cərimələri vaxtında ödəmək;
- ətraf mühitin mühafizəsi və təbii resursların bərpası üzrə tədbirləri müəyyən edilmiş qaydada həyata keçirmək;

127. Ətraf mühitin mühafizəsi sahəsində dövlətin vəzifələrinə hansı aiddir?

- ekoloji auditor fəaliyyətinin aparılması qaydalarını müəyyən etmək;
- ✓ heyvanlar və bitki aləminə nadir və yox olması təhlükəsinə məruz qalmış növlərinin dövlət kadastrını aparmaq;
- heç biri
- müqavilələri bağlamaq, limitləri və kvotaları müəyyən etmək, təbiətdən istifadəyə xüsusi icazə vermək;
- zəruri informasiyanın verilməsi və dövlət statistikasının aparılması qaydalarını müəyyən etmək;

128. Ətraf mühitin mühafizəsi sahəsində dövlətin hüquqları:

- ekoloji auditor fəaliyyətinin aparılması qaydalarını müəyyən etmək;
- ətraf mühitin və təbii ehtiyatların dövlət monitoringinin aparılması qaydalarını müəyyən etmək;
- zəruri informasiyanın verilməsi və dövlət statistikasının aparılması qaydalarını müəyyən etmək;
- ✓ ətraf mühitin mühafizəsinə dair dövlət hakimiyyət orqanlarına və təşkilatlarına müraciət etmək;
- ətraf mühitin mühafizəsi və sağlamaşdırılması sahəsində xərcləri təsdiq etməkdir.

129. İctimai birliklərin ətraf mühitin mühafizəsi sahəsində hüquqlarına hansı aid deyil?

- ✓ təbii resurslardan istifadə, onların mühafizəsi və bərpası üzrə tədbirləri həyata keçirmək;
- ətraf mühitin mühafizəsi sahəsində ictimai nəzarəti həyata keçirmək;
- ətraf mühitin mühafizəsi sahəsində qanun layihələrinin müzakirəsində iştirak etmək.
- ətraf mühitin mühafizəsi sahəsində dövlət orqanları və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq etmək;
- dövlət orqanlarından ətraf mühitin vəziyyətinə və onun bərpasına dair tədbirlər barədə məlumat almaq;

130. Ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqlarına aşağıda göstərilənlərdən hansı aid deyil?

- ✓ yığıncaqlarda, mitinqlərdə, piketlərdə, yürüşlərdə və nümayişlərdə, referendumlarda iştirak etmək.
- ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində sağlamlığına və əmlakına vurulan zərərə görə ödənc almaq;

- əlverişli ətraf mühitin olması, onun vəziyyətinin yaxşılaşdırılması barədə tədbirlər haqqında dəqiq məlumat almaq;
- sağlamlıq və həyan üçün əverişli olan ətraf təbii mühitdə yaşamaq;
- özünün ekoloji proqramlarını işləmək və təbliğ etmək, ətraf mühitin mühafizəsi sahəsində vətəndaşların hüquqlarını və maraqlarını müdafiə etmək, onları bu işdə fəaliyyətə cəlb etmək;

131. Kodifikasiya olunmuş normativ hüquqi aktlara aid etmək olar:

- AR Prezidentinin və Nazirlər Kabinetinin sərəncamları;
- bütün cavablar doğrudur
- AR Konstitusiyası, AR digər qanunları;
- mərkəzi icra hakimiyyəti orqanlarının qərarları, tövsiyələri;
- ✓ AR Məşə Məcəlləsi, Su Məcəlləsi, Hava Məcəlləsi, Torpaq Məcəlləsi;

132. Ekologiya hüququnda köməkçi normativ hüquqi aktlara aid etmək olar:

- AR Prezidentinin və Nazirlər Kabinetinin sərəncamları;
- bütün cavablar doğrudur
- ✓ məhkəmə orqanlarının qərarları, AR standartları;
- mərkəzi icra hakimiyyəti orqanlarının qərarları, tövsiyələri;

133. Ekologiya hüququnda köməkçi normativ hüquqi aktların rolu ibarətdir:

- dövlət orqanlarının səlahiyyətlərinin müəyyənləşdirilməsi;
- ✓ digər aktların düzgün tətbiqinin asanlaşdırılmasında;
- bütün cavablar doğrudur
- yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəli olmasında;
- ekologiya sahəsində proqnozların işlənilib hazırlanmasında yardımçı olmaq;

134. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsi neçə fəsildən ibarətdir?

- ✓ 35
- 59
- 41
- 42
- 31

135. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsi neçə hissədən ibarətdir?

- ✓ 2
- 1
- 5
- 4
- 3

136. Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsi neçə maddədən ibarətdir?

- 531
- 542
- ✓ 458
- 345
- 475

137. Azərbaycan Respublikasının Hava Məcəlləsi neçə fəsildən ibarətdir?

- 22
- 31
- 30
- 29
- ✓ 11

138. Azərbaycan Respublikasının Hava Məcəlləsi neçə maddədən ibarətdir?

- ✓ 155
- 131
- 175
- 145
- 142

139. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi neçə fəsildən ibarətdir?

- ✓ 23
- 12
- 31
- 33
- 24

140. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi neçə hissədən ibarətdir?

- 4
- 5
- ✓ 1
- 2
- 3

141. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi neçə maddədən ibarətdir?

- ✓ 113
- 128
- 111
- 165
- 142

142. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikasının Qanunu neçə fəsildən ibarətdir?

- 11
- ✓ 5
- 7
- 8
- 9

143. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikasının Qanunu neçə hissədən ibarətdir?

- 2
- ✓ 1
- 5
- 4
- 3

144. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikasının Qanunu neçə maddədən ibarətdir?

- ✓ 31
- 35
- 41
- 45
- 26

145. Azərbaycan Respublikasının Mülki Məcəlləsi neçə bölmədən ibarətdir?

- 13
- 14

- ✓ 10
- 11
- 12

146. Azərbaycan Respublikasının Mülki Məcəlləsi neçə fəsildən ibarətdir?

- ✓ 74
- 114
- 73
- 65
- 62

147. Azərbaycan Respublikasının Mülki Məcəlləsi neçə hissədən ibarətdir?

- ✓ 2
- 3
- 4
- 5
- 1

148. Azərbaycan Respublikasının Mülki Məcəlləsi neçə maddədən ibarətdir?

- 1425
- ✓ 1325
- 1285
- 1311
- 1265

149. «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanunu neçə fəsildən ibarətdir?

- ✓ 7
- 5
- 17
- 4
- 11

150. «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanunu neçə hissədən ibarətdir? (

- 2
- 5
- 3
- 4
- ✓ 1

151. «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanunu neçə maddədən ibarətdir?

- ✓ 48
- 45
- 61
- 35
- 55

152. Azərbaycan Respublikasının Su Məcəlləsi neçə fəsildən ibarətdir?

- ✓ 17
- 14
- 13

- 15
- 21

153. Azərbaycan Respublikasının Su Məcəlləsi neçə hissədən ibarətdir?

- 2
- ✓ 3
- 4
- 5
- 1

154. Azərbaycan Respublikasının Su Məcəlləsi neçə maddədən ibarətdir?

- ✓ 105
- 125
- 110
- 85
- 99

155. Tənzimləmə predmetinə görə normativ hüquqi aktlar bölünür

- ✓ ümumi və xüsusi
- ümumi, xüsusi və lokal
- heç biri
- hamısı
- iqtisadi və inzibati

156. Təbiətdən istifadənin tənzimlənməsinin mənbələrinə hansılar aiddir?

- AR Konstitusiyası
- ✓ aidiyyatı üzrə bütün normativ hüquqi aktlar
- heç biri
- bütün bəndlər
- AR Qanunları

157. Azərbaycan Respublikasının «Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında» Qanunu neçənci ildə qəbul edilmişdir?

- 1999
- ✓ 1998
- 2002
- 2001
- 2000

158. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi neçənci ildə qəbul edilmişdir?

- ✓ 1999
- 2001
- 2002
- 1998
- 2000

159. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi neçənci ildə yaradılıb?

- 2003
- 2000
- ✓ 2001
- 2002
- 1999

160. Təbiətdən istifadə sahəsində xüsusi aktlara misal göstərmək olar:

- AR Konstitusiyası;
- AR Konstitusiyası AR Hava Məcəlləsi, Torpaq Məcəlləsi;
- ✓ AR Torpaq Məcəlləsi, Meşə Məcəlləsi, Hava Məcəlləsi;
- AR Konstitusiyası, AR Hava Məcəlləsi;

161. Təbiətdən istifadə sahəsində ümumi aktlara misal göstərmək olar:

- ✓ AR Konstitusiyası;
- AR Konstitusiyası AR Hava Məcəlləsi, Torpaq Məcəlləsi;
- AR Torpaq Məcəlləsi, Meşə Məcəlləsi;
- AR Konstitusiyası, AR Hava Məcəlləsi;

162. Qanunvericiliyə əsasən təbii ətraf mühitin keyfiyyət normaları neçə qrupa bölünür?

- 2
- 4
- ✓ 3
- 5

163. Təbiətin qorunması prinsipləri hansı mənbələrə əsasən müəyyənləşir?

- AR Torpaq Məcəlləsi, Meşə Məcəlləsi;
- AR Torpaq Məcəlləsi və Ekoloji təhlükəsizlik haqqında AR Qanunu.
- AR Hava Məcəlləsi, Torpaq Məcəlləsi;
- AR Konstitusiyası;
- ✓ ekoloji hüquq normaları;

164. Ekologiya hüququnun baza rolunu oynayan mənbələr sayılır:

- AR Konstitusiyası və AR Torpaq Məcəlləsi;
- AR Torpaq Məcəlləsi və Ekoloji təhlükəsizlik haqqında AR Qanunu.
- ✓ AR Konstitusiyası və Ətraf mühitin mühafizəsi haqqında AR Qanunu;
- AR Konstitusiyası, Torpaq Məcəlləsi, Meşə Məcəlləsi;
- AR Konstitusiyası, Hava Məcəlləsi, Torpaq Məcəlləsi;

165. Ekologiya hüququnun mənbələrinin rolu:

- ekoloji proseslərin səmərəliliyini və torpaq bölgüsünü təmin edir;
- su mənbələrinin və hava hövzəsinin qorunmasını təmin edir.
- bütün cavablar doğrudur
- ✓ ekoloji prosesləri tənzimləyir;
- su mənbələrinin və meşə fondunun qorunmasını təmin edir;

166. Xarakterinə görə normativ-hüquqi faktlar təsnifləşir:

- ✓ sistemləşdirilmiş və sistemləşdirilməmiş;
- bütün cavablar doğrudur
- maddi və prosesual;
- inzibati və prosesual;

167. Tənzimləmə istiqamətinə görə normativ hüquqi faktlar təsnifləşir:

- inzibati və prosesual;
- ekoloji və maddi;
- bütün cavablar doğrudur
- ✓ maddi və prosesual;
- ümumi və lokal;

168. Tənzimləmə predmetinə görə normativ hüquqi faktlar bölünür:

- ✓ ümumi və xüsusi;
- ümumi, xüsusi və lokal;
- inzibati və presessual;
- iqtisadi və inzibati;

169. Təbiətdən istifadə sahəsində normativ hüquqi faktlar qüvvəsinə görə bölünür:

- AR Konstitusiyası və AR qanunlarına;
- ✓ qanunlara və digər normativ aktlara;
- bütün cavablar doğrudur
- ARnın qanunları və ARnın qoşulduğu beynəlxalq müqavilələrə;
- AR qanunları və AR Prezidentinin fərmanlarına;

170. Təbiətdən istifadə sahəsində normativ hüquqi faktlar dedikdə başa düşülür:

- rəsmi dövlət orqanı tərəfindən qəbul edilmiş sənədlər;
- ✓ ümumi xarakterli və özündə hüquq normalarını əks etdirən dəfələrlə tətbiqə nəzərdə tutulan rəsmi yazılı sənəd;
- bütün cavablar doğrudur
- Nazirlər Kabinetinin qərar və sərəncamları;
- Milli Məclis tərəfindən qəbul edilən aktlar;

171. Təbiətdən istifadənin tənzimlənməsinin hüquqi bazası dedikdə başa düşülür:

- ✓ dövlətin iradəsi əks olunmuş normativ hüquqi aktlar;
- bütün cavablar doğrudur
- AR Prezidentinin fərman və sərəncamları;
- AR Konstitusiyası;
- Nazirlər Kabinetinin qərar və sərəncamları;

172. Mülki-hüquqi məsuliyyət yalnız ona xas olan hansı əlamətlərə malikdir?

- Birlikdə ziyan yetirildikdə birgə məsuliyyət; vurulmuş ziyanın qanunla müəyyən olunmuş müddətlər çərçivəsində ödənilməsi
- Ziyanın tam ödənilməsi; ziyanın qismən ödənilməsi
- Birlikdə ziyan yetirildikdə birgə məsuliyyət; ziyanın tam ödənilməsi
- Ziyanın tam ödənilməsi; ziyan vurmuş şəxsin ekoloji hüquq pozuntusu törətməkdə təqsirliliyi
- ✓ Mülki-hüquqi məsuliyyət hüquq pozuntusuna yol vermiş şəxsin təqsiri olmadan da yaran bilər; Mülki-hüquqi məsuliyyət hüquqa uyğun əməllərə görə də yarana bilər

173. Qəsd obyektinin qismində nə çıxış edir?

- ✓ Ətraf mühitin sırf ekoloji elementi
- Sosial obyektlər
- Bitki və heyvanlar aləmi
- Torpaq sahələri
- Meşələr

174. Hüquqi məsuliyyət və ekoloji hüquqi məsuliyyət hansı aspektlərdə nəzərdən keçirilir?

- hüquq institutu kimi; hüquq münasibəti kimi
- dövlət məcburetməsi kimi; hüquq münasibəti kimi; hüquq məsuliyyəti kimi
- ✓ dövlət məcburetməsi kimi; hüquq münasibəti kimi; hüquq institutu kimi
- dövlət məcburetməsi kimi; hüquq institutu kimi
- hüquq məsuliyyəti kimi; dövlət məcburetməsi kimi

175. Ekoloji hüququn əsas mexanizmi sayılır:

- ✓ iqtisadi stimullaşdırıcı normalar;
- inzibati məsuliyyət və inzibati cəzalanma;
- idarəetmə və nəzarət;
- heç biri

176. Məzmununa görə ekoloji hüquq normalarına aid deyil

- heç biri
- qaydalar;
- ✓ kompleks normalar;
- kompleks normalar;
- prioritet normalar;

177. Ekologiya hüququnun xüsusi hissəsinin prinsiplərinə aid deyil:

- ✓ müvafiq ərazidə yaşayn əhalinin maraqlarının qorunması;
- heç biri
- yerin təkindən istifadədə prioritetlik;
- k't təyinatlı torpaqların prioritetliliyi;

178. Ekologiya hüququnun ümumi hissəsinin prinsiplərinə aid deyil:

- hər bir insanın hüquqlarının qorunması;
- heç biri
- ✓ yerin təkindən istifadədə prioritetlik;
- təbii ehtiyatlardan səmərəli istifadə;

179. Ekologiya hüququnun metodlarına aid deyil

- mülki;
- heç biri
- inzibati;
- ✓ iqtisadi;

180. Ekologiya hüququnun elementlərini təşkil edir:

- normalar;
- institutlar;
- yarımsahələr;
- ✓ hamısı düzgündür

181. «B» qrupu üzrə şüalanmaya məruz qalmış insanlar il ərzində neçə berrel doza almış olurlar?

- 1.5
- 1
- 2
- ✓ 0.5
- 2.5

182. Ətraf mühitin keyfiyyət normativləri hansı normalara aiddir?

- texniki;
- iqtisadi;
- hüquqi-iqtisadi.
- hüquqi;
- ✓ texniki-iqtisadi;

183. Ekoloji hüquq pozuntusu obyektiv cəhətdən hər hansı hüquq pozuntusu kimi?

- Hüquqazidd əməldir

- ✓ Hərəkət yaxud hərəkətsizlik yolu ilə törədilmiş hüquqazidd əməldir
- İctimai təhlükəli əməldir
- Hərəkətsizlik yolu ilə törədilmiş hüquqazidd əməldir
- Hərəkət yolu ilə törədilmiş hüquqazidd əməldir

184. Ekoloji hüquq pozuntusunun obyektində çıxış edir?

- Təsərrüfat fəaliyyətində təbii sərvətlərdən istifadə qaydası
- Təbii sərvətlərdən istifadə edilməsi üzrə ictimai münasibətlər
- Təbiət obyektləri
- Təbii sərvətlərdə maddiləşmiş mülkiyyət münasibətləri
- ✓ Ekologiyadan səmərəli istifadə və ətraf mühitin mühafizəsi sahəsində ictimai münasibətlər

185. Ekologiyadan istifadə sahəsində intizam məsuliyyəti nə zaman yarana bilər?

- İntizam xətlərinə görə
- Ekoloji cinayətlərə görə
- İnzibati xətlər görə
- ✓ Yalnız işçinin öz əmək vəzifələrini icra etməsi prosesində törətdiyi ekoloji hüquq pozuntularına görə
- Ekoloji hüquq pozuntularına görə

186. İntizam məsuliyyətinin tətbiqi üçün nə kifayətdir?

- Tədqiqat
- İntizam xətlərinin etirafı
- ✓ İşçidən yazılı izahatın alınması
- Müxtəlif sənədlərin tərtib edilməsi
- Sübutların əldə edilməsi

187. Ekoloji hüquq pozuntularına görə intizam məsuliyyəti kim tərəfindən tətbiq edilir?

- Vəzifəli şəxs
- Yuxarı orqanın vəzifəli şəxsi
- ✓ İşəgötürən
- İşçi
- Hakim

188. Qüvvədə olan Cinayət məəcəlləsi üzrə ekoloji cinayətləri neçə qrupa bölmək olar

- ✓ ümumi cinayətlər və xüsusi xarakterli cinayətlər
- ümumi xarakterli cinayətlər
- Xüsusi xarakterli cinayətlər
- Qarışıq xarakterli və xüsusi xarakterli cinayətlər
- Qarışıq xarakterli və ümumi xarakterli cinayətlər

189. Xüsusi ekoloji hüquqi məsuliyyət nəyə müvafiq olaraq tətbiq edilir?

- Mülk iprosessual məəcəlləyə
- İnzibati prosesual qaydalara
- ✓ Ekologiyadan istifadənin dövlət idarəetməsini həyata keçirən orqanların fəaliyyəti gedişində onların əsasnamə və nizamnamələrinə
- Mülki məəcəlləyə
- Cinayət prosesual qaydalara

190. Xüsusi ekoloji hüquqi məsuliyyət hansı orqanlar tərəfindən həyata keçirilir?

- ✓ Ekologiyadan istifadənin dövlət idarəetməsini həyata keçirən orqanlar
- Məhkəmələr
- Hüquq mühafizə orqanları
- Xüsusi səlahiyyətli dövlət orqanları

- 191.** Ətraf mühitin keyfiyyət normalalarının əsas məqsədi:
- ✓ iqtisadi və ekoloji maraqları uyğunlaşdırmaq.
 - əhalinin ekoloji cəhətdən təhlükəsizliyinin təmin edilməsi;
 - torpağın, su və hava hövzələrinin düzgün qiymətləndirilməsi və onlardan səmərəli istifadə;
 - təbii sərvətlərdən tam istifadənin təmin edilməsi;
 - beynəlxalq normalara cavab verən fəaliyyət təmin etmək;

- 192.** AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas vəzifələrinə aid deyil:

- bioloji sərvətlərdən səmərəli istifadə;
 - su obyektlərinin istifadəsi;
 - yerin təkinin geoloji öyrənilməsi;
 - beynəlxalq öhdəliklərin yerinə yetirilməsi.
- ✓ AR standartlarının işlənilib hazırlanması;

- 193.** Ekoloji problemlərlə məşğul olan dövlət orqanlarının səlahiyyətlərinə daxil deyil:

- müvafiq proqramların təsdiqi.
 - ekologiya sahəsində beynəlxalq əməkdaşlıq;
 - ekoloji nəzarət;
- ✓ ekologiya sahəsində beynəlxalq standartların işlənilib hazırlanması;

- 194.** AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquqlarının əsas qruplarına aid deyil:

- beynəlxalq təmsilədiçi;
 - normayaradıcı;
 - məlumatverici;
- ✓ stimullaşdırıcı;
- maarifləndirici

- 195.** Ekoloji hüquqi normalar hansı normativ hüquqi aktlarda əks olunub?:

- AR Mülki Məcəlləsi;
- ✓ Ətraf mühitin mühafizəsi haqqında AR Qanunu;
- Əhalinin sağlamlığının qorunması haqqında AR Qanunu.
 - Ekoloji təhlükəsizlik haqqında AR Qanunu;
 - AR Konstitusiyası;

- 196.** Ekoloji hüquqi mexanizmin əsas məqsədi ibarətdir:

- ✓ ekoloji hüquqi normaların reallaşdırılması;
- ekoloji vəziyyətin düzgün qiymətləndirilməsi;
 - meşə ehtiyatlarından səmərəli istifadə;
 - hamısı düzgündür
 - torpağın münbitliyinin artırılması;

- 197.** Təbiətqoruyucu hüquqi normaları bunlardır:

- ✓ bütün cavablar doğrudur
- prinsip normaları və qarantiya normalar;
 - imperativ normalar;
 - prioritet normalar;

- 198.** Zəmanət (qarantiya) normaların funksiyası:

- ✓ baza hüquq norma və normativlərin yerinə yetirilməsini təmin etmək;
- ətraf mühitin qorunması üçün bütün fəaliyyət sahələrinə təsir göstərmək;
 - ekoloji imperativ normaları konkretləşdirib, digər sahənin fəaliyyəti ilə əlaqələndirmək;
 - ekoloji imperativin (məcburi icra) bazasını möhkəmləndirmək;

199. Ekologiyaya uyğunlaşmış normalar və normativlərin funksiyası:
- ətraf mühitin qorunması üçün bütün fəaliyyət sahələrinə təsir göstərmək;
 - hamısı düzgündür
 - ekoloji imperativin (məcburi icra) bazasını möhkəmləndirmək;
 - ✓ ekoloji imperativ normaları konkretləşdirib, digər sahənin fəaliyyəti ilə əlaqələndirmək;
 - baza hüquq norma və normativlərin yerinə yetirilməsini təmin etmək;
200. Ekoloji hüquqi məsuliyyətin tətbiqini şərtləndirən hüquq pozuntuları hansı sahədə baş verir?
- Təbiət
 - Bitki və heyvanlar aləmi
 - Meşə
 - ✓ Ətraf təbii mühit
 - ✓ Ətraf təbii mühit
 - Təbiət
 - Torpaq
 - Meşə
 - Bitki və heyvanlar aləmi
 - Torpaq
201. Azərbaycan Respublikasının hava məkanında xarici hava cəmilərinin uçuşu hansı əsaslarla həyata keçirilir ?
- beynəlxalq normalara əsasən;
 - ✓ beynəlxalq müqavilələrə və xüsusi icazələrə əsasən.
 - xüsusi icazələrə əsasən;
 - beynəlxalq müqavilələrə əsasən;
 - Azərbaycan Respublikasının qanunlarına əsasən;
202. Azərbaycan Respublikasının Hava Məcəlləsi necə quruluşa malikdir?
- 20 fəsil 238 maddə;
 - 21 fəsil 48 maddə;
 - 14 fəsil 118 maddə.
203. Azərbaycan Respublikasının Hava Məcəlləsi neçənci ildə qəbul edilmişdir?
- 1999
 - 1996
 - 2002
 - ✓ 1994
204. Ekologiya hüququnun prinsiplərinə hansı əlamətlər xasdır?
- bərabər hüquqluq və obyektivlik.
 - ✓ obyektivlik və sistemlilik;
 - ədalətlik və humanizm;
 - qanunilik və ədalətlik;
 - beynəlmiləçilik və obyektivlik;
205. Azərbaycan Respublikasının «Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında» Qanunu neçənci ildə qəbul edilmişdir?
- ✓ 1998
 - 1999
 - 2000
 - 2001

- 2002

206. Ekologiya hüququnun tədqiqat obyekti kimi təbii komponentlərə aiddir:

- insan;
- ✓ bütün cavablar doğrudur
- su ehtiyatları və atmosfer havası;
- torpaq və meşə ehtiyatları;

207. Ekoloji sistemin növlərinə aiddir:

- ✓ bütün cavablar doğrudur
- təbii;
- transformasiya olunmuş;
- modifikasiya olunmuş;

208. Ətraf mühitin sərhəd bölgüsünə hansılar aid deyil?

- ✓ coğrafi-ərazi;
- məhəlli;
- yer;
- planetar;

209. Ekologiya hüquq normaları bölünür:

- qaydalar;
- prioritet normalar;
- prinsip normaları;
- ✓ bütün cavablar doğrudur

210. Bunlar ekologiya hüququnun prinsiplərinə aid deyil:

- ✓ demokratik mərkəziyyət;
- təbiətdən sərbəst istifadə;
- ətraf mühitə təsirin icazəli qaydası.
- humanistlik;
- ekoloji tarazlığın qorunması;

211. Bunlar ekologiya hüququnun prinsiplərinə aid deyil:

- ekoloji tarazlığın qorunması;
- təbiətdən pullu istifadə;
- ətraf mühit qanunvericiliyinin pozulmasına görə məsuliyyət.
- ✓ təbiətdən sərbəst istifadə;
- sağlam ətraf mühitdə hər kəsin yaşaması;

212. Ekologiya hüququnun xüsusi hissəsi ibarətdir:

- təbii ehtiyatlardan istifadəni tənzimləyən normalardan;
- ✓ təbii ehtiyatların ayrı-ayrı növlərinin hüquqi rejimini nizama salan normalardan.
- təbiətdən istifadə normalarından;
- ümumi ekoloji normalardan;
- torpaq və onun təkindən istifadə normalarından;

213. Ekologiya hüququnun ümumi hissəsi ibarətdir:

- torpaq və onun təkindən istifadə normalarından;
- ✓ ekoloji münasibətləri tənzimləyən normalardan.
- təbiətdən istifadə normalarından;
- ümumi ekoloji normalardan;

- təbii ehtiyatlardan istifadəni tənzimləyən normalardan;

214. Ekologiya hüququ bu elementlərdən ibarətdir:

- yarım sahələr;
- ✓ bütün cavablar doğrudur
- hüquqi normalar;
- institutlar;

215. Ekologiya hüququnun predmeti sayılır:

- heç biri
- ✓ bütün hüquqi münasibətlər;
- təbii ehtiyatlardan istifadə üzrə münasibətlər;
- ətraf təbii mühitin qorunması üzrə münasibətlər;

216. Ekologiya hüququ hesab edilir:

- bütün cavablar doğrudur
- təbiət-hüquqi elm kimi;
- iqtisadi-hüquqi elm kimi;
- ✓ hüquq elminin xüsusi sahəsi kimi;

217. Ekologiya hüquq normlarına aiddir:

- ölkə qanunlarında əks olunan hüquqi normalar;
- bütün hüquqi normalar;
- bütün cavablar doğrudur
- ✓ ekoloji prosesləri tənzimləyən hüquqi normalar;

218. Dövlət ekoloji funksiyalarını yerinə yetirərkən istifadə edir:

- iqtisadi və hüquqi mexanizmdən;
- bütün cavablar doğrudur
- ✓ təşkilati və hüquqi mexanizmdən;
- iqtisadi mexanizmdən;

219. Dünyada hər il adambaşına təxminən tullantı düşür:

- 12 ton;
- 25 ton;
- 30 ton;
- ✓ 20 ton;
- 16 ton;

220. Ekologiyadan istifadənin və ətraf mühitin mühafizəsinin ümumdövlət tənzimlənməsinin üstünlüyü prinsipi aiddir?

- ✓ ümumi hissənin prinsiplərinə
- xüsusi hissənin prinsiplərinə
- əlahiddə hissənin prinsiplərinə
- konstitusion
- ümumi və xüsusi hissənin prinsiplərinə

221. Hansı təbiət obyektləri xüsusi mülkiyyətdə ola bilər?

- ✓ Torpaqlar, su obyektləri, heyvanlar aləmi obyektləri
- Torpaqlar, meşələr, su obyektləri
- Meşələr, yerin təki, heyvanlar aləmi obyektləri
- Yerin təki, su obyektləri, heyvanlar aləmi obyektləri
- Yerin təki, su obyektləri, meşələr

222. Bələdiyyə mülkiyyətinə aşağıdakı torpaqlar aiddir?
- ehtiyat fondu torpaqları; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar; fiziki şəxslərin icrasında olan torpaqlar
 - ümumi istifadədə olan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar; hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaqlar
 - ✓ ümumi istifadədə olan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları
 - ümumi istifadədə olan torpaqlar; hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaqlar; ehtiyat fondu torpaqları
 - hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlar; hüquqi və fiziki şəxslərin mülkiyyətində olan torpaqlar; ehtiyat fondu torpaqları
223. Təbii ehtiyatların hansı növləri var?
- Bərpa olunmayan təbii ehtiyatlar; bərpa olunan təbii ehtiyatlar
 - Bərpa olunan təbii ehtiyatlar; bərpa olunacaq ehtiyatlar; bərpa olunmayan təbii ehtiyatlar
 - Qismən bərpa olunan təbii ehtiyatlar; bərpa olunmayan təbii ehtiyatlar
 - Bərpa olunan təbii ehtiyatlar; bərpa olunmayan təbii ehtiyatlar; qismən bərpa olunan təbii ehtiyatlar
 - ✓ Bərpa olunan təbii ehtiyatlar; bərpa olunmayan təbii ehtiyatlar; bərpa olunmuş təbii ehtiyatlar
224. Yer in təkindən səmərəli istifadəyə hansı normativ-hüquqi aktın aidiyyəti yoxdur?
- ✓ AR Meşə Məcəlləsi;
 - AR Mülki Məcəlləsi;
 - Yer in təki haqqında AR Qnunun;
 - AR Konstitusiyası;
 - AR Torpaq Məcəlləsi.
225. Yer in təkindən səmərəli istifadə üzrə əsas normativ-hüquqi akt hansıdır?
- ✓ Yer in təki haqqında AR Qnunun;
 - Ətraf mühitin mühafizəsi haqqında AR Qanunu;
 - AR Torpaq Məcəlləsi.
 - AR Mülki Məcəlləsi;
 - Ekoloji təhlükəsizlik haqqında AR Qanunu;
226. Yer in təkinin ekoloji-hüquqi rejiminin pozulmasına görə mülki-hüquqi məsuliyyət ümumi şəkildə hansı normativ-hüquqi aktda əks olunub?
- İnzibati xətlər Məcəlləsi;
 - Cinayət Məcəlləsi.
 - AR Konstitusiyası;
 - ✓ Mülki Məcəllə;
 - Yer in təki haqqında AR Qnunun;
227. Yer in təkindən istifadə hüququnun yaranmasına əsas nə sayılır?
- ✓ AR Prezidentinin sərəncamı;
 - hamısı
 - səlahiyyətli dövlət orqanının xüsusi icazəsi;
 - Nazirlər Kabinetinin qərarı;
 - mülkiyyət hüququnun verilməsi;
228. Torpaqların qorunması üzrə tələblərin, qanunvericiliyin pozulması nəyə səbəb olur?
- hamısı
 - ✓ hüquqi məsuliyyətin yaranmasına;
 - torpağın münbitliyinin azalmasına;
 - toraqların səmərəliliyinin azalmasına;
229. Torpaqların qorunması üzrə tələblərin, qanunvericiliyin pozulması nəyə səbəb olur?

- toraqların səmərəliliyinin azalmasına;
- torpağın münbitliyinin azalmasına;
- ✓ hüquqi məsuliyyətin yaranmasına;
- hamısı

230. Torpaqlardan istifadə sahəsində ən mühüm şərt nədir?

- hamısı
- ✓ ekoloji tələbatlara riayət edilməsi;
- suvarma sistemlərinin səmərəli fəaliyyətinin təmin edilməsi;
- torpağın münbitliyinin artırılması;

231. Torpaqların hüquqi rejimi nə ilə şərtlənir?

- hamısı
- hansı mülkiyyət formasına mənsubluğu;
- ✓ məqsədli təyinatı;
- onların münbitliyi;

232. Mənimsənilmə dərəcəsinə görə faydalı qazıntı yataqları neçə qrupa bölünür?

- 2.0
- 5.0
- 6.0
- ✓ 4.0
- 3.0

233. «S1» kateqoriyasına hansı faydalı qazıntılar daxil edilməlidir?

- metallurgiya sənayesini təmin edən tam öyrənilmiş faydalı qazıntılar;
- ✓ yatağın keyfiyyət və texnoloji özəlliklərini müəyyən etmək üçün tam öyrənilmiş;
- hamısı
- energetika sənayesini təmin edən texniki xassələri tam öyrənilmiş faydalı qazıntılar;

234. «S2» kateqoriyasına hansı faydalı qazıntılar daxil edilməlidir?

- ✓ işlənmə sahəsi açılmış yataqlardakı faydalı qazıntılar;
- ümumi həcm barədə ətraflı və dəqiq informasiya toplanmalı;
- yatağın əsas faydalı qazıntısı üzrə texniki xassələr və keyfiyyət tam öyrənilməli;
- hamısı

235. Təbii ehtiyatlar üzərində mülkiyyət hüququnun obyektı qismində aşağıdakılar çıxış edə bilər

- ayrı-ayrı təbiət obyektləri; ekoloji sistem; təbiət kompleksləri
- ✓ ayrı-ayrı təbiət obyektləri; yalnız qanunla nəzərdə tutulmuş təbiət obyektləri; ətraf mühitlə ekoloji əlaqədə olan təbiət obyektləri
- təbiət kompleksləri; təbii ehtiyatlar; təbiət obyektləri
- ayrı-ayrı təbiət obyektləri; qanunla nəzərdə tutulmamış təbiət obyektləri; ətraf mühitlə ekoloji əlaqədə olan təbiət obyektləri
- ekoloji sistem;külək enerjisi;günəş enerjisi

236. Təbii ehtiyatlar üzərində sahiblik, istifadə və sərəncam hüquqlarının neçə spesifik xüsusiyyətləri var

- 6.0
- ✓ 2.0
- 5.0
- 4.0
- 3.0

237. İçməli və məişət təyinatlı suların üstünlüyü prinsipi aiddir?

- ümumi və xüsusi hissənin prinsiplərinə

- ✓ xüsusi hissənin prinsiplərinə
- ümumi hissənin prinsiplərinə
- konstitusion
- əlahiddə hissənin prinsiplərinə

238. Faydalı qazıntıların işlənməsi üçün yerin təkindən istifadənin üstünlüyü prinsipi aiddir?

- ümumi və xüsusi hissənin prinsiplərinə
- ✓ xüsusi hissənin prinsiplərinə
- konstitusion
- ümumi hissənin prinsiplərinə
- əlahiddə hissənin prinsiplərinə

239. Qoruyucu təyinatlı meşələrin üstünlüyü prinsipi aiddir?

- konstitusion
- ümumi hissənin prinsiplərinə
- ✓ xüsusi hissənin prinsiplərinə
- əlahiddə hissənin prinsiplərinə
- ümumi və xüsusi hissənin prinsiplərinə

240. Heyvanların təbii sərbəstlik şəraitində yaşamasının üstünlüyü prinsipi aiddir?

- konstitusion
- əlahiddə hissənin prinsiplərinə
- ümumi hissənin prinsiplərinə
- ✓ xüsusi hissənin prinsiplərinə
- ümumi və xüsusi hissənin prinsiplərinə

241. Ekologiya ilə məşğul olan dövlət orqanları ətraf mühitin mühafizəsi sahəsində həll etdikləri məsələlər neçə qrup üzrə təsnifləşir?

- 5.0
- ✓ 7.0
- 6.0
- 9.0
- 11.0

242. «B» kateqoriyasına daxil olan faydalı qazıntılar üzrə hansı tələblər ödənilməlidir?

- ✓ yatağın əsas faydalı qazıntısı üzrə texniki xassələr və keyfiyyət tam öyrənilməli
- ümumi həcm barədə ətraflı və dəqiq informasiya toplanmalı;
- düzgün cavab yoxdur
- hamısı
- yatağın əsas faydalı qazıntısı üzrə texniki xassələr tam öyrənilməli;

243. «A» kateqoriyasına daxil olan faydalı qazıntılar üzrə hansı tələblər ödənilməlidir?

- ✓ texniki xassələr tam öyrənilməli;
- bütün cavablar səhvdir
- hamısı
- əsas daxili komponentlər tam öyrənilməli;
- ümumi həcm barədə ətraflı və dəqiq informasiya toplanmalı;

244. Faydalı qazıntılar fiziki əlamətlərinə görə neçə qrupa bölünür?

- 5.0
- 3.0
- ✓ 2.0
- 4.0
- 6.0

245. A kateqoriyasına daxil olan faydalı qazıntı yataqları neçə qrupa bölünür?

- ✓ 2.0
- 3.0
- 5.0
- 6.0
- 4.0

246. İşlənməsi və texniki şəraitinə görə faydalı qazıntı yataqları neçə kateqoriyaya bölünür?

- ✓ 4.0
- 3.0
- 5.0
- 6.0
- 2.0

247. Balans ehtiyatlarına daxil olan faydalı qazıntılara aiddir;

- böyük həcmə malik olanlar;
- ✓ işlənməsi əlverişli olan və müəyyən edilən ölçülərə uyğun gələn;
- mineral sular
- qızıl ehtiyatları
- yerin səthinə yaxın olanlar;

248. Faydalı qazıntılar mahiyyətinə görə neçə qrupa bölünür?

- ✓ 2.0
- 6.0
- 5.0
- 4.0
- 3.0

249. Faydalı qazıntıların uçotunun əsas vəzifəsi nədən ibarətdir?

- ✓ faydalə qazıntıların kəşf edilmə dərəcəsinin müəyyənləşdirilməsi, faydalə qazıntıların mənimsənmə üçün hazırlanması barədə dəqiq informasiya əldə etmək
- faydalı qazıntıların həcmnin müəyyənləşdirilməsi;
- faydalı qazıntıların mənimsənilmə üçün hazırlanması barədə dəqiq informasiya əldə etmək;
- faydalı qazıntıların kəşf edilmə dərəcəsinin müəyyənləşdirilməsi;
- faydalı qazıntıların dəyərinin müəyyənləşdirilməsi;

250. Mineral ehtiyatlar necə qruplaşdırılır?

- kəşf edilmiş, iqtisadi dövriyyəyə cəlb edilmiş ehtiyatlar;
- kəşf edilmiş ehtiyatlar
- ✓ geoloji ehtiyatlar, kəşf edilmiş və iqtisadi dövriyyəyə cəlb edilmiş ehtiyatlar
- geoloji ehtiyatlar;
- kəşf edilməmiş ehtiyatlar;

251. Dünya təcrübəsində təbii ehtiyatlar qiymətləndirilərkən istifadə olunan göstricilər hansılardır?

- konsepsus;
- topdansatış qiymətlər;
- hasilat dəyəri;
- keyfiyyət dəyəri;
- ✓ bütün cavablar düzdür

252. Milli sərvətin tərkibində təbii ehtiyatların uçotu hansı ölçü vahidi ilə aparılır?

- ✓ natural və dəyər ölçülərlə;
- dəyər ölçülərlə;
- şərti-natural ölçülərlə;
- natural ölçülərlə;
- bütün cavablar düzdür

253. Təzələnməyən təbii ehtiyatlara aiddir:

- ✓ mineral resurslar, yeraltı sərvətlər
- mineral resurslar;
- bütün cavablar səhvdir
- atmosfer havası;
- yeraltı sərvətlər;

254. Təbiət obyektləri üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət hüququ institutu ekologiya hüququnun hansı hissəsinə aiddir?

- qarışıq hissəyə
- kompleks hissəyə
- xüsusi hissəyə
- ✓ ümumi hissəyə
- əlahiddə hissəyə

255. Təbiət obyektlərindən məqsədli istifadə prinsipi aiddir?

- ✓ ümumi hissənin prinsiplərinə
- ümumi və xüsusi hissənin prinsiplərinə
- əlahiddə hissənin prinsiplərinə
- xüsusi hissənin prinsiplərinə
- konstitusion

256. Məsələn hansı mülkiyyətdə ola bilər?

- ✓ dövlət
- dövlət; bələdiyyə
- bələdiyyə; xüsusi
- dövlət; bələdiyyə; xüsusi
- dövlət; xüsusi

257. Torpaqlar üzərində hansı mülkiyyət növləri var?

- ✓ dövlət; bələdiyyə; xüsusi
- dövlət; bələdiyyə
- dövlət; xüsusi
- bələdiyyə; xüsusi
- dövlət

258. Yerin təkli üzərində hansı mülkiyyət növləri var?

- ✓ dövlət
- dövlət; bələdiyyə
- dövlət; xüsusi
- bələdiyyə; xüsusi
- dövlət; bələdiyyə; xüsusi

259. Heyvanlar aləmi obyektləri üzərində hansı mülkiyyət növləri var?

- dövlət; xüsusi
- ✓ dövlət; bələdiyyə; xüsusi
- dövlət
- dövlət; bələdiyyə

- bələdiyyə; xüsusi

260. Su obyektləri üzərində hansı mülkiyyət növləri var?

- ✓ dövlət; bələdiyyə; xüsusi
- dövlət; xüsusi
- bələdiyyə; xüsusi
- dövlət
- dövlət; bələdiyyə

261. Azərbaycan Respublikasının «Ətraf mühitin mühafizəsi haqqında» Qanunu hansı quruluşa malikdir?

- ✓ 14 fəsil 82 maddə;
- 21 fəsil 48 maddə;
- 21 fəsil 48 maddə;
- 24 fəsil 38 maddə.
- 25 fəsil 38 maddə;

262. Azərbaycan Respublikasının «Ətraf mühitin mühafizəsi haqqında» Qanunu neçənci ildə qəbul edilmişdir?

- ✓ 1999.0
- 1998.0
- 2002.0
- 2001.0
- 2000.0

263. Təzələnə bilən təbii ehtiyatlara aid deyil

- ✓ mineral ehtiyatlar;
- atmosfer havası;
- heyvanlar aləmi;
- heç biri

264. Təzələnə bilən təbii ehtiyatlara aid deyil

- ✓ karbohidrogen ehtiyatları;
- bitkilər aləmi;
- su ehtiyatları;
- heç biri

265. Təzələnə bilən təbii ehtiyatlara aid deyil

- ✓ torpaq;
- su ehtiyatları;
- meşə fondu;
- heç biri

266. Təbii ehtiyatlar statistikasının topladığı informasiyalar harada istifadə edilir?

- ✓ təbiətqoruma üzrə müvafiq dövlət siyasətinin işlənməsində;
- ölkə üzrə təbii resursların daha ətraflı öyrənilməsində;
- təbii-resurs potensialının genişləndirilməsində;
- hamısı
- təbii ehtiyatların istehsala cəlb edilməsi işində;

267. Təbii resurslar statistikası göstəricilər sisteminə aid deyil:

- ✓ təbii ehtiyatlardan istifadənən səmərəliliyinin yüksəldilməsi barədə hesablamalar;
- təbii resurs potensialını əks etdirən göstəricilər;
- sənaye və məişət tullantılarının yaranması barədə məlumat;

- təbii ehtiyatların qorunması vəziyyəti barədə məlumat.
- təbii resursların bütün növlərinin istifadəsi və qorunması haqqında məlumat

268. Təbii ehtiyatlara mülkiyyət hüquq formaları:

- ✓ xüsusi, dövlət və bələdiyyə;
- dövlət və xüsusi;
- dövlət və bələdiyyə;
- bələdiyyə.
- xüsusi və dövlət;

269. Təbii ehtiyatlar statistikasının vəzifələrinə aid deyil:

- ✓ təbii ehtiyatlardan istifadənin səmərəliliyinin yüksəldilməsi;
- təbii mühitdə baş verən dəyişiklikləri təhlil etmək;
- təbiətdən istifadənin təbii ehtiyatlarının səmərəliliyinin qiymətləndirilməsi;
- ekoloji təyinatlı məsələlərin səmərəliliyini səciyyələndirmək.
- təbii ehtiyatlar əks etdirən göstəricilər sisteminin hazırlanması;

270. Təbii ehtiyatlar statistikasının predmetini təşkil edir:

- ✓ hamısı
- təbii ehtiyatların istifadəsində yaranan münasibətlər;
- təbii resursların məmursənilməsi ilə əlaqədar məsələlərin öyrənilməsi;
- təbii ehtiyatların tərkibinin, onlardan istifadənin səmərəliliyinin öyrənilməsi;

271. Təbii ehtiyatlar statistikasının obyektini təşkil edir:

- ✓ təbii ehtiyatlar;
- torpaq və onun elementləri meşə fondları;
- torpaq, meşə, su ehtiyatları;
- hamısı
- təbii ehtiyatların istifadəsində yaranan münasibətlər;

272. Təbii ehtiyat dedikdə başa düşülür:

- ✓ istehsal olunmayan təbii resurslar;
- yerin təki, su və meşə fondları;
- təbiətdə bərpa olunan təbii sərvətlər;
- hamısı
- iqtisadi dövriyyəyə cəlb olunan təbii resurslar;

273. Yerin təki hansı müddətə istifadəyə verilir?

- Geoloji öyrənmə 10 ilədək; faydalı qazıntıların çıxarılması 30 ilədək
- Geoloji öyrənmə 2 ilədək; faydalı qazıntıların çıxarılması 25 ilədək
- Geoloji öyrənmə 3 ilədək; faydalı qazıntıların çıxarılması 25 ilədək
- Geoloji öyrənmə 1 ilədək; faydalı qazıntıların çıxarılması 10 ilədək
- ✓ Geoloji öyrənmə 5 ilədək; faydalı qazıntıların çıxarılması 25 ilədək

274. Yerin təkindən istifadəyə görə yer təki istifadəçiləri ödəmirlər?

- minera lammal bazasının bərpasına ayırmalar
- xüsusi razılığın verilməsinə görə dövlət rüsumu
- mədən vergisi
- ✓ əlavə dəyər vergisi
- yerin təkindən istifadə haqqı

275. Yerin təkindən istifadəyə görə ödənişin hansı forması yoxdur?

- ✓ kommersiya sirri sayılan məlumatların tələb edilməsi
- istifadəçi tərəfindən istehsal olunan məhsulun bir hissəsi
- pul ödənişləri
- xidmət göstərilməsi
- çıxarılan mineral xammalın bir hissəsi

276. AR qanunvericiliyinə əsasən faydalı qazıntılar hansı qruplar üzrə təsnifləşdirilir?

- heç biri
- bərk, maye və qaz halında olan
- ✓ geoloji və geokimyəvi
- karbohidrogen və qeyrikarbohidrogen

277. Yer in təkindən istifadəyə xüsusi razılıq nəyə əsasən verilir?

- Prezidentin xüsusi sərəncamı ilə;
- Milli Məclisin qərarı ilə.
- Nazirlər Kabinetinin sərəncamına;
- müvafiq dövlət orqanının əsasnaməsinə;
- ✓ qanunvericiliyə əsasən müsabiqə yolu ilə;

278. Yer in təki haqqında AR Qanununu pozmağa görə hüquqi və fiziki şəxslər bu hallarda məsuliyyət daşıyırlar:

- torpaq vergisini və aksiz vergilərini vaxtında ödəməzlərsə;
- yer in təkindən özbaşına istifadə edərlərsə, müvafiq ödəniş qaydalarını müntəzəm pozarlarsa;
- ✓ yer in təkini və ətraf mühitin mühafizəsi üzrə standartlara;
- bütün cavablar düzdür
- normalara əməl etməzlərsə

279. Qanunvericiliyə əsasən istifadəçilər yer in təkindən istifadəyə görə (qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla) aşağıdakı ödənişlər edilir:

- torpaq vergisi, aksiz vergiləri;
- dəniz akvatoriyasından istifadəyə görə, mineralxammal bazasının bərpasına ayırmalar;
- mədən vergisi
- ✓ bütün cavablar düzdür
- xüsusi razılığa görə dövlət rüsumu, yer in təkindən istifadə hüquqna görə;

280. Qanunvericiliklə yer in təkindən istifadə üzrə münasibətlərin dövlət tənzimlənməsinin əsas vəzifələri hansılardır?

- iri xarici şirkətlərə daxili bazarda fəal iştiraka daha əlverişli şəraitin yaradılması;
- ✓ faydalı qazıntıların istehsal həcmnin müəyyələşdirilməsi, yer in təkinin geoloji öyrənilməsi, müvafiq standartların hazırlanması və tətbiqi
- yer in təkinin geoloji öyrənilməsi, müvafiq standartların hazırlanması və tətbiqi;
- faydalı qazıntıların istehsal həcmnin müəyyənləşdirilməsi;

281. Qanunvericiliklə yer in təkindən istifadə üzrə münasibətlərin dövlət tənzimlənməsinin əsas vəzifələri hansılardır?

- ✓ mineral xammal ixracının müəyyənləşdirilməsi, bazasını yaradılması, ödənişlərin tətbiqi və mineral xammala qiymətlərin tənzimlənməsi
- ödənişlərin tətbiqi və mineral xammala qiymətlərin tənzimlənməsi;
- mineral xammal ixracının müəyyənləşdirilməsi, mineral xammal bazasının yaradılması;
- digər ölkələrə maksimum həcmdə mineral xammal satışı;

282. Qanunvericiliyə əsasən yer in təkindən istifadə hüququ nə zaman məhdudlaşdırıla və ya dayandırıla bilər?

- ✓ yer in təkinin səmərəli istifadəsinə və mühafizəsinə qoyulan tələblər pozulduqda
- dövlətin maraqlarına xələl gəldikdə;
- yer in təkinin səmərəli istifadəsinə qoyulan tələblər pozulduqda;
- yer in təkinin mühafizəsinə tələblər pozulduqda;

- 283.** Yerin təkindən istifadə münasibətlərin dövlət tənzimlənməsi hansı vasitələrlə reallaşır?
- xüsusi razılıq, uçot və nəzarət;
 - vergi sistemi vasitəsilə;
 - ✓ xüsusi razılıq, uçot və nəzarət, idarəetmə
 - idarəetmə;
- 284.** Qanunvericiliyə uyğun olaraq yerin təkindən istifadə hüquqna bu hallarda xitam verilə bilər:
- müvafiq tərəf bu hüquqdan imtina etdikdə və ya hər hansı ciddi fakt meydana çıxdıqda;
 - ✓ xüsusi razılığın qüvvədəolma müddəti qurtardıqda, müvafiq tərəf bu hüquqdan imtina etdikdə və ya hər hansı ciddi fakt meydana çıxdıqda
 - xüsusi razılığın qüvvədəolma müddəti qurtardıqda;
 - müqavilə müddəti bitdikdə;
- 285.** Qanunvericiliyə əsasən torpaq mülkiyyətçiləri öz torpaqlarında ehtiyaclarını ödəmək üçün neçə metrədək dərinlikdə yeraltı qurğuların tikintisini apara bilərlər?
- 4
 - 7
 - 8
 - 6
 - ✓ 5
- 286.** Qanunvericiliyə əsasən torpaq mülkiyyətçiləri öz torpaqlarında ehtiyaclarını ödəmək üçün neçə metrədək dərinlikdə partlayış aparmadan faydalı qazıntı çıxara bilərlər?
- 4
 - ✓ 5
 - 6
 - 7
 - 8
- 287.** Hansı halda yerin təkindən istifadə zamanı xüsusi razılıq tələb olunur?
- ✓ ümumi yayılmamış faydalı qazıntıların çıxarılması
 - Yeraltı suların rejiminə nəzarət
 - Arxeoloji tədqiqatların aparılması
 - Dövlət proqramlarına əsasən aparılan bütün növ geoloji işlər
 - Zəlzələlərin proqnozlaşdırılması
- 288.** Yerin təki istifadəyə hansı əsaslarla verilə bilər?
- ✓ müsabiqə, hərrac və birbaşa danışıqlar
 - bağışlama; alqı-satqı, icarə
 - icarə; alqı satqı və müsabiqə
 - müsabiqə, birbaşa danışıqlar və alqı-satqı
- 289.** Xüsusi razılıq sahibi yerin təkindən istifadədən imtina etdikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyini nə vaxt xəbərdar etməlidir?
- azı 1 ay əvvəl
 - azı 4 ay əvvəl
 - azı 2 ay əvvəl
 - azı 3 ay əvvəl
 - ✓ azı 6 ay əvvəl
- 290.** Bunlardan hansı yerin təkindən istifadə növlərinə aid deyil?
- faydalı qazıntıların çıxarılması

- faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı
- dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə
- ✓ yer quruluşu
- geoloji öyrənmə

291. Yerin təkindən istifadə münasibətlərinin dövlət tənzimlənməsi hansı funksiyalar vasitəsilə həyata keçirilir?

- dövlət balansı, dövlət kadastrı, idarəetmə
- uçot, nəzarət, yer quruluşu, dövlət balansı
- dövlət kadastrı, dövlət monitorinqi, yer quruluşu, idarəetmə
- ✓ idarəetmə, xüsusi razılıq, uçot və nəzarət
- xüsusi razılıq, geoloji öyrənmə, dövlət kadastrı

292. Faydalı qazıntıların hansı növləri var?

- ✓ ümumi yayılmış və az yayılmış
- Balansdan kənar və ümumi yayılmış
- Balansdan kənar və az yayılmış
- Balanslı və ümumi yayılmış
- Balanslı və az yayılmış

293. Yerin təki daimi istifadəyə verilirmi?

- yalnız müvəqqəti verilə bilər
- qısa müddətli verilə bilər
- ✓ verilə bilər
- verilə bilməz

294. Qanununvericiliyi hansı hallarda pozmağa görə məsuliyyət müəyyənləşir?

- torpaq vergisi vaxtında ödənilməzsə
- ✓ yerin təkinindən istifadə üzrə standartlara əməl edilməzsə və yerin təkinindən istifadə üzrə ödəniş qaydaları müntəzəm pozulduqda
- yerin təkinindən istifadə üzrə standartlara əməl edilməzsə
- yerin təkinindən istifadə üzrə ödəniş qaydaları müntəzəm pozulduqda

295. Yerin təkindən istifadəçilər yerin təkindən istifadəyə görə hansı ödənişləri edirlər?

- aksiz vergiləri
- ✓ mədən vergisi, yerin təkindən istifadə hüquqna görə vergilər
- Yerin təkindən istifadəçilər yerin təkindən istifadəyə görə hansı ödənişləri edirlər?
- mədən vergisi,

296. «Yerin təki haqqında» AR Qanununa əsasən yerin təkindən istifadənin tənzimlənməsi sahəsində dövlət vəzifələri hansılardır?

- müvafiq standartların hazırlanması və tətbiqi
- mineral xammal ixracının müəyyənləşdirilməsi və müvafiq standartların hazırlanması və tətbiqi
- mineralxammal
- ✓ ixracının müəyyənləşdirilməsi və müvafiq standartların hazırlanması və tətbiqi
- mineral xammal ixracının müəyyənləşdirilməsi

297. Yerin təkindən istifadənin tənzimlənməsi üzrə dövlətin vəzifələrinə hansılar aiddir?

- digər ölkələrə maksimum həcmdə mineral xammal satışı
- ödənişlərin tətbiqi və mineral xammala qiymətlərin tənzimlənməsi
- ✓ ödənişlərin tətbiqi və mineral xammala qiymətlərin tənzimlənməsi və faydalı qazıntıların istehsal həcmnin müəyyənləşdirilməsi
- faydalı qazıntıların istehsal həcmnin müəyyənləşdirilməsi
- heç biri

298. «Yerin təki haqqında» AR Qanununa əsasən yerin təkindən istifadə hüququ nə zaman dayandırılır?

- yerin təkinin mühafizəsinə tələblər kobud pozulduqda
- yerin təkindən səmərəli istifadə şərtləri pozulduqda
- ✓ yerin təkinin mühafizəsinə tələblər və yerin təkindən səmərəli istifadə şərtləri kobud pozulduqda
- təkindən istifadəçilərin maraqları pozulduqda

299. «Yerin təki haqqında» AR Qanununa əsasən yerin təkindən istifadə hüququ nə zaman məhdudlaşdırılır?

- yerin təkindən səmərəli istifadə şərtləri pozulduqda
- yerin təkinin mühafizəsinə tələblər kobud pozulduqda
- ✓ yerin təkinin mühafizəsinə tələblər və yerin təkindən səmərəli istifadə şərtləri kobud pozulduqda
- təkindən istifadəçilərin maraqları pozulduqda

300. «Yerin təki haqqında» AR Qanununa əsasən yerin təkindən istifadənin tənzimlənməsi necə reallaşır?

- ✓ dövlət orqanlarının idarəetməsi, xüsusi lisenziya verilməsi, uçot və nəzarət
- hamısı
- dövlət orqanlarının idarəetməsi
- xüsusi lisenziya verilməsi, uçot və nəzarət
- kredit sistemi vasitəsilə

301. «Yerin təki haqqında» AR Qanununa əsasən yerin təkindən istifadə hüququna hansı hallarda xitam verilir?

- müqavilə müddəti bitdikdə
- ✓ xüsusi lisenziyanın müddəti bitdikdə, tərəflərdən biri bu hüquqdan imtina etdikdə
- xüsusi lisenziyanın müddəti bitdikdə
- tərəflərdən biri bu hüquqdan imtina etdikdə

302. «Yerin təki haqqında» AR Qanununa əsasən yerin təkindən istifadəyə müddət nə zaman müəyyənləşmir?

- heç biri
- ✓ faydalı qazıntılırlı əlaqəsi olmayan yeraltı qurğuların istismarına
- AR Nazirlər Kabinetinin qərarı ilə
- AR Prezidentinin Sərəncamı ilə

303. «Yerin təki haqqında» AR Qanununa əsasən yerin təkindən istifadəçilərin hüquqlarına hansılar aiddir?

- çıxarılmış xammallardan istifadə etmək
- öz vəsaiti hesabına yer təkinin öyrənilməsi
- yerin təkindən istifadə sahəsində xüsusi razılıqda göstərilən fəaliyyətlə məşğul olmaq
- ✓ hamısı

304. «Yerin təki haqqında» AR Qanununa əsasən xüsusi lisenziya əsasında yerin təkindən istifadə hansı formada təmin edilir?

- birbaşa danışıqlar əsasında konkret razılığa gəlinməklə
- müsabiqə və hərraclar keçirməklə
- ✓ müsabiqə və hərraclar keçirməklə, birbaşa danışıqlar əsasında konkret razılığa gəlinməklə
- müqavilələrin bağlanması

305. «Yerin təki haqqında» AR Qanununa əsasən yerin təkindən istifadəçilərin əsas vəzifələri hansılar sayılır?

- ✓ müvafiq dövlət orqanına yerin təkindən istifadə haqqında məlumat vermək, müvafiq ödənişlərin vaxtında aparılması
- müvafiq dövlət orqanına yerin təkindən istifadə haqqında məlumat vermək
- müvafiq ödənişlərin vaxtında aparılması
- yerli icra hakimiyyəti orqanlarına görülməli işlər barədə vaxtaşırı məlumat vermək
- hamısı

306. «Yerin təki haqqında» AR Qanununa əsasən yerin təkindən istifadənin əsas prinsiplərinə hansılar aid edilir?

- elmilik, məntiqlilik, komplekslilik

- ✓ hamısı
- aşkarlılıq, ardıcılılıq
- səmərəlilik, stimullaşdırma

307. Yerin təkindən istifadənin nə əhəmiyyəti var?

- ✓ hamısı
- insanlar məhsullarla təmin edilir
- sənayenin inkişafı təmin edilir
- milli iqtisadiyyat inkişaf edir

308. «Yerin təki haqqında» AR Qanununa əsasən «yerin təki» anlayışı nəyi bildirir

- yer səthinin alt qatı
- ✓ yer səthinə yaxın istismara mümkün qat
- heç biri
- yer səthinin üst və alt qatını

309. Hansı hallarda yerin təkindən istifadəyə müddət qoyulmur?

- ✓ faydalı qazıntılırlı əlaqəsi olmayan yeraltı qurğuların istismarına;
- hamısı
- AR Prezidentinin xüsusi Sərəncamı olduqda;
- AR Nazirlər Kabinetinin xüsusi Sərəncamı olduqda;

310. Qanunvericiliyə uyğun olaraq xüsusi razılıq əsasında yerin təkindən istifadə hansı yolla verilir?

- heç biri
- ✓ birbaşa danışıqların aparılması və konkret razılığa gəlinməsi yolu ilə;
- xüsusi dövlət ekspertlərinin rəyi əsasında və müqaviləyərin bağlanması yolu ilə;
- hamısı

311. Yerin təkindən istifadə üçün xüsusi razılığa görə dövlət rüsumu kim tərəfindən müəyyənləşir?

- AR Prezidentinin Sərəncamına əsasən;
- xüsusi qanuna əsasən Maliyyə Nazirliyi tərəfindən
- ✓ müvafiq dövlət icra orqanı tərəfindən;
- yerli icra hakimiyyəti orqanı tərəfindən;
- AR Nazirlər Kabinetinin Sərəncamına əsasən;

312. Qanunvericiliyə uyğun olaraq xüsusi razılıq əsasında yerin təkindən istifadə hansı yolla verilir?

- heç biri
- hamısı
- ✓ birbaşa danışıqların aparılması və konkret razılığa gəlinməsi yolu ilə;
- xüsusi dövlət ekspertlərinin rəyi əsasında və müqaviləyərin bağlanması yolu ilə;

313. Qanunvericiliyə əsasən yerin təki geoloji öyrənilmə və faydalı qazıntı çıxarmaq üçün hansı müddətə istifadəyə verilir?

- 50 ilə
- 40 ilə
- ✓ 30 ilə;
- 35 ilə;

314. Qanunvericiliyə əsasən yerin təkindən istifadəyə icazə verilir

- ✓ ekosistemə ziyan vurularsa;
- heç biri
- hamısı
- bu sahədə istehsalın səmərəliliyi aşağı düşərsə;

- 315.** Qanunvericiliklə müəyyən olunmuş qaydada yerin təkindən istifadəçilərin əsas vəzifələri hesab edilmir
- hamısı
 - geoloji məlumatları müvafiq dövlət qurumuna təqdim etmək, dövlət ekolojiya fonduna yerin təkindən istifadə haqqında məlumat vermək;
 - əməl məhsullarından və tullantılardan tam istifadə edilməsi;
 - ✓ müvafiq dövlət orqanına qarşıda görülməli işlər barədə vaxtaşırı məlumat təqdim etmək;
- 316.** Qanunvericiliklə müəyyən olunmuş qaydada yerin təkindən istifadəçilərin əsas vəzifələri hesab edilmir
- milli standartlara riayət etmək, mineral xammal ehtiyatlardan kompleks istifadə, müvafiq sənədləşmənin düzgün aparılması;
 - müvafiq ödənişlərin vaxtında aparılması, torpaq sahələrini rekultivasiyasının aparılması;
 - heç biri
 - ✓ yerli icra hakimiyyəti orqanlarına görülməli işlər barədə vaxtaşırı məlumat vermək;
- 317.** Qanunvericiliklə müəyyən olunmuş qaydada yerin təkindən istifadəçilərin əsas hüquqları bunlardır:
- çıxarılmış xammal minerallardan istifadə etmək, xüsusi razılıq verən icra hakimiyyəti orqanına müraciət etmək;
 - ✓ hamısı
 - yerin təkindən istifadə sahəsində xüsusi razılıqda göstərilən fəaliyyətlə məşğul olmaq, bu sahədə qanuna zidd olmayan hər hansı fəaliyyət növünü seçmək;
 - dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə etmək, öz vəsaiti hesabına yer təkinin ötürülməsi;
- 318.** Yer təkinin geoloji öyrənilməsinə, səmərəli istifadəsinə, mühafizəsinə dövlət nəzarəti hansı orqanlar tərəfindən həyata keçirilir?
- Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
 - Səhiyyə Nazirliyi, Vergilər Nazirliyi
 - ✓ Ekologiya və təbii Sərvətlər Nazirliyi, Fövqaləddə Hallar Nazirliyi
 - Kənd Təsərrüfatı Nazirliyi, Fövqaləddə Hallar Nazirliyi
 - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- 319.** Bu hüquqlardan hansı yer təki istifadəçilərinə aid deyil?
- ✓ Yerin təkini icarəyə vermək
 - Dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə edilməsi
 - çıxarılmış mineral xammaldan istifadə edilməsi
 - Xüsusi razılıqda göstərilmiş məqsəddə uyğun olaraq yer təki sahəsində hər hansı fəaliyyət formasının sərbəst seçilməsi
 - Ayırma həddləri daxilində yerin təkindən xüsusi razılıqda göstərilmiş fəaliyyət növü üçün istifadə edilməsi
- 320.** Yerin təkindən istifadə üzrə idarəçiliyi hansı orqan həyata keçirir?
- ✓ Ekologiya və Təbii Sərvətlər Nazirliyi
 - Səhiyyə Nazirliyi
 - Kənd Təsərrüfatı Nazirliyi
 - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
 - Fövqaləddə Hallar Nazirliyi
- 321.** Hansı dövlət orqanı yerin təkindən istifadə üçün lisenziya verir?
- ✓ müvafiq dövlət orqanı
 - heç biri
 - yerli icra hakimiyyəti orqanı
 - AR Nazirlər Kabineti
- 322.** Qanunvericiliklə müəyyən olunmuş qaydada yerin təkindən istifadəçilər aid deyil:
- xarici ölkələrin fiziki və hüquqi şəxsləri;
 - heç biri
 - ölkənin fiziki və hüquqi şəxsləri;

- ✓ ölkənin hüquqi şəxsləri;

323. Qanunvericiliyə əsasən yerin təkindən istifadənin əsas növləri sayılır

- geoloji və geokoloji işlərin görülməsi;
- heç biri
- ✓ dağ-mədən işləri üzrə plan proqramların tərtibi və icrası;
- faydalı qazıntıların çıxarılması, istehsal tullantılarından istifadə;

324. Qanunvericiliyə əsasən yerin təkindən istifadənin əsas prinsipləri sayılır

- heç biri
- ✓ elmlilik, məntiqilik və ardıcılıq;
- səmərəlilik, komplekslik və təhlükəsizlik;
- aşkarlıq və investisiyaların stimullaşdırması;

325. İqtisadi əhəmiyyətinə görə faydalı qazıntılar hansı qruplara bölünür?

- bərk, maye və qaz halında olan;
- ✓ geoloji və geokimyəvi;
- birbaşa istifadə olunan və sənaye emalı zəruri olan.
- karbohidrogen və qeyrikarbohidrogen;
- yerin üst qatında yerləşən və dərin qatlarda yerləşən;

326. Yerin təkindən səmərəli istifadə bəşəriyyətə nə verir?

- insanların zəruri məhsullarla təminatı yaxşılaşır;
- ✓ hamısı
- ölkələrin iqtisadiyyatı güclənir;
- emaledici sənaye xammalla təmin edilir;

327. Qanunvericiliyə əsasən «Yerin təki» anlayışı bildirir:

- hamısı
- yer səthinin üst və alt qatında yerləşən təbii ehtiyatlar;
- yer səthinin üst və alt qatı;
- ✓ yer səthinə yaxın istismara mümkün qat;

328. Ehtiyat fondu torpaqları nədən ibarətdir?

- Xüsusi mülkiyyətdə olan torpaqlardan
- ✓ Dövlət və Bələdiyyə ehtiyat torpaqlarından
- Bələdiyyə torpaqlarından
- Dövlət torpaqlarından
- Dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan

329. Xüsusi qorunan ərazilərin torpaqlarına aiddir?

- ehtiyat torpaqları; sənaye təyinatlı torpaqlar; yerüstü su axınlarının torpaqları; suqoruyucu zonalarının torpaqları
- təbiəti mühafizə təyinatlı torpaqlar; müdafiə təyinatlı torpaqlar; sənaye təyinatlı torpaqlar; təhlükəsizlik təyinatlı torpaqlar
- sağlamlaşdırma təyinatlı torpaqlar; təbii qoruq təyinatlı torpaqlar; meşə fondu torpaqları; su fondu torpaqları
- təbii qoruq təyinatlı torpaqlar; tarix mədəniyyət təyinatlı torpaqlar; istirahət təyinatlı torpaqlar; müdafiə təyinatlı torpaqlar
- ✓ təbiəti mühafizə təyinatlı torpaqlar; təbii qoruq təyinatlı torpaqlar; sağlamlaşdırma təyinatlı torpaqlar; istirahət təyinatlı torpaqlar; tarix mədəniyyət təyinatlı torpaqlar

330. Torpaqların monitorinqi qaydaları nəyə əsasən müəyyənləşir?

- ✓ müvafiq qanunvericilik.
- Prezidentin fərmanı;
- Milli məclisin qərarı;

- dövlət orqanını əsasnaməsi;
- Nazirlər Kabinetinin xüsusi sərəncamı;

331. Torpaq monitorinqi nə məqsədlə aparılır?

- torpaqların satışının təşkil edilməsi;
- torpaqların münbitliyinin hesablanması;
- ✓ torpaqların qiymətləndirilməsi.
- torpaqların sahəsinin müəyyənləşdirilməsi;
- torpaqlar üzərində dövlət nəzarəti;

332. Qanunvericiliyə əsasən torpaqların mühafizəsi və istifadəsi sahəsində dövlət neçə vəzifə yerinə yetirir?

- 15.0
- ✓ 11.0
- 9.0
- 10.0
- 8.0

333. Azərbaycanın torpaq fondu neçə kateqoriya üzrə təsnifləşir?

- 5.0
- 4.0
- 9.0
- ✓ 7.0
- 6.0

334. Torpaq üzərində hansı mülkiyyət növləri mövcuddur?

- qarışıq
- ✓ dövlət, xüsusi və bələdiyyə;
- xüsusi və bələdiyyə;
- dövlət;
- ümumxalq;

335. AR Torpaq Məcəlləsinin quruluşu nədən ibarətdir?

- 25 fəsil 128 maddə;
- ✓ 23 fəsil 113 maddə;
- 21 fəsil 111 maddə;
- 27 fəsil 148 maddə;
- 24 fəsil 88 maddə.

336. Qanunvericilikdə inzibati rayonda torpaq balansı hansı torpaqları əhatə edir?

- ✓ bütün torpaq fondunu;
- k\t-na yararlı torpaqlar;
- xüsusi təyinatlı torpaqlar
- xüsusi torpaqlar
- k\t-na yararsız torpaqlar, xüsusi təyinatlı torpaqlar;

337. İnzibati rayonda torpaqlar bütün mülkiyyətçiləri və istifadəçiləri əhatə etməklə neçə qrupa bölünür?

- 2.0
- ✓ 3.0
- 5.0
- 6.0
- 4.0

338. Qanunvericilikdə nəzərdə tutulan inzibati rayonda torpaq qiymətləndirilməsinin rolu nədən ibarətdir?

- ✓ bütün hallarda
- torpağa mülkiyyət hüququnun müəyyən edilməsində
- istehsal təyinatlı torpaqlardan səmərəli istifadədə, alqı-satqı, girov münasibətlərində ilkin qiymətləndirmə zamanı;
- torpaqların alqı-satqısının həyata keçirilməsində;
- k\т istehsalı ilə məşğul olan təsərrüfatın fəaliyyətinin qiymətləndirilməsində, vergilərin düzgün tətbiqində;

339. Qanunvericilikdə inzibati rayonda torpaqların kəmiyyət uçuotu hansı təyinatlar üzrə aparılır?

- ✓ yaşayış məntəqələri
- ümumi istifadədə olan toraqlar, xüsusi təyinatlı torpaqlar, dövlət ehtiyat fondu;
- bütün cavablar düzdür
- digər qeyri-k\т təyinatlı torpaqlar;
- k\т təyinatlı, dövlət meşə, su və ehtiyat fondları, sənaye, nəqliyyat, kurort və qoruq sahələri;

340. Torpaq mülkiyyətçisinin inzibati rayonda qeydiyyatı hansı sənədlə rəsmiləşir?

- ✓ bütün cavablar düzdür
- dövlət reyestri kitabında
- torpaqdan daimi istifadə hüquqna dair şəhadətnamələrin qeydiyyat kitabında;
- Torpağın mülkiyyətinə dair şəhadətnamələrin qeydiyyat kitabında;
- torpağa mülkiyyət qeydiyyat kitabında

341. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı hansı sənədlərdə aparılır?

- dövlət reyestrində;
- düzgün cavab yoxdur
- ✓ dövlət kadastrında və dövlət reyestrində
- dövlət notariusunun aktlarında;
- torpaq kadastrında;

342. Dövlət torpaq kadastrının rolu:

- müvafiq dövlət proqramlarının hazırlanmasında, torpaq vergi dərəcələrinin və icarə ödənişlərinin tətbiqində və s.;
- torpaq münasibətlərini tənzimlənməsi
- ✓ bütün göstərilənlər
- torpaq üzərində mülkiyyət formasının müəyyənləşdirilməsində, torpaqdan istifadənin tənzimlənməsində;
- torpaqdan istifadə sahəsində dövlət siyasətinin işlənməsində, torpaq münasibətlərinin tənzimlənməsində;

343. Dövlət torpaq kadastrı dedikdə başa düşülür:

- torpaqların iqtisadi qiymətləndirilməsi barədə məlumatların məcmusu;
- torpaq istifadəçisinin dövlət qeydiyyatı
- ✓ bütün cavablar düzdür
- torpaq üzərində mülkiyyət formalı barədə, torpaqların istifadə vəziyyəti barədə məlumatların məcmusu;
- torpaqların kəmiyyət və keyfiyyəti barədə məlumatların məcmusu;

344. AR Torpaq Məcəlləsinə əsasən torpaqlar aşağıdakı kimi təsnifləşir:

- ✓ bütün cavablar düzdür
- müdafiə təyinatlı torpaqlar
- meşə, su, ehtiyat fondları, xüsusi qorunua ərazilərin torpaqları;
- yaşayış məntəqələrinin torpaqları;
- k\т, sənaye, nəqliyyat, rabitə təminatlı torpaqlar

345. Torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsinə görə İnzibati Xətalər Məcəlləsinin hansı maddəsində məsuliyyət nəzərdə tutulub?

- ✓ 77.0
- 90.0
- 97.0

- 87.0
- 96.0

346. Torpaqların zibillənməsinə və korlanmasına görə İnzibati Xətalər Məcəlləsinin neçənci maddəsində məsuliyyət nəzərdə tutulub?

- 55.0
- 96.0
- ✓ 86.0
- 88.0
- 76.0

347. Kənd Təsərrüfatı sahələrinə hansı torpaqlar aiddir?

- Kənd Təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar
- altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, öyrüşlər və otlaqlar
- ✓ Sututarların Əkin, çoxillik əkinlərin altında olan torpaqlar
- Kənd Təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulan torpaqlar
- Təsərrüfatdaxili yolların və kommunikasiyaların altında olan torpaqlar

348. Yaşayış məntəqələrinin torpaqları neçənci kateqoriyanı təşkil edir?

- 5.0
- 6.0
- ✓ 2.0
- 3.0
- 4.0

349. Torpaq Məcəlləsinin hansı maddəsində torpaq üzərində mülkiyyət istifadə və icarə hüquqlarının xitamı əsasları nəzərdə tutulub?

- 67.0
- 77.0
- ✓ 73.0
- 63.0
- 71.0

350. Torpaqların mühafizəsi məzmun etibarilə hansı tədbirlər kompleksinə ayrılır?

- ✓ Torpaqların tükənmədən və çirklənmədən qorunması
- Torpaqların tükənmədən mühafizəsi
- Torpaqların bataqlaşmadan mühafizəsi
- Torpaqların korlanmadan və çirklənmədən mühafizəsi
- Torpaqların zibillənmədən və çirklənmədən qorunması

351. Cinayət Məcəlləsinin hansı maddəsində torpaq üzərində mülkiyyət hüququnu pozmağa görə məsuliyyət nəzərdə tutulub?

- ✓ 188.0
- 176.0
- 178.0
- 183.0
- 158.0

352. Torpaqdan qısa müddətli və uzun müddətli istifadə neçə ilədək müəyyən oluna bilər?

- ✓ Qısa müddətli 15 ilədək və uzun müddətli 15 ildən 99 ilədək
- Qısa müddətli 5 ilədək və uzun müddətli 5 ildən 49 ilədək
- Qısa müddətli 1 ilədək və uzun müddətli 1 ildən 15 ilədək
- Qısa müddətli 25 ilədək və uzun müddətli 25 ildən 99 ilədək
- Qısa müddətli 15 ilədək və uzun müddətli 15 ildən 79 ilədək

353. Bu torpaqlardan hansı xüsusi qorunan ərazilərin torpaqlarına aid deyil?

- ✓ xüsusi qoruyucu torpaqlar
- təbii qoruq təyinatlı torpaqlar
- istirahət təyinatlı torpaqlar
- tarix-mədəniyyət təyinatlı torpaqlar
- təbiəti mühafizə təyinatlı torpaqlar

354. Xaricilərin torpaq üzərində mülkiyyət hüququ hansı əsaslarla yarana bilər?

- ✓ vərəsəlik, bağışlama, girov
- vərəsəlik, bağışlama
- alqı-satqı, torpaq islahatı, bağışlama
- alqı-satqı, girov
- vərəsəlik

355. Torpaqların korlanmasına görə Cinayət məəcəlləsinin hansı maddəsində məsuliyyət nəzərdə tutulub?

- ✓ 254.0
- 364.0
- 244.0
- 250.0
- 264.0

356. Mərz nişanlarının məhv edilməsinə görə İnzibati Xətalər Məcəlləsinin hansı maddəsində məsuliyyət nəzərdə tutulub?

- ✓ 89.0
- 95.0
- 98.0
- 109.0
- 99.0

357. Bunlardan hansı torpaq hüquq pozuntularının aid deyil?

- ✓ torpaqların alqı-satqısı
- torpaq sahələrinin özbaşına tutulması
- torpaq sahələrində qanunsuz tikinti aparılması
- torpaqların dövlət uçotundan gizlədilməsi
- torpaqların münbit qatının korlanması

358. Dövlət torpaq kadastrının hüquqi əsası hansı normativ-hüquqi aktda müəyyənləşib?

- ✓ AR Torpaq Məcəlləsində;
- Torpaq icarəsi haqqında AR Qanununda;
- Yerin təki haqqında AR Qanununda;
- belə bir normativ akt yoxdur
- AR Mülki Məcəlləsi;

359. Torpaq qanunvericiliyə əsasən hansı hərəkətlərə görə şəxslər məsuliyyət daşıyır?

- ✓ bütün göstərilən hallarda
- torpaqları dövlət qeydiyyatından, uçotundan gizlətdikdə;
- torpaq sahəsini özbaşına tutduqda
- torpağın münbit qatını korladıqda
- torpaq sahəsində qanunsuz tikili apardıqda;

360. Qanunvericiliyə əsasən torpaq sahələri üzərində icazə hüququ kimə verilə bilər?

- vətəndaşlığı olmayan şəxslərə
- AR vətəndaşları və hüquqi şəxslərinə, beynəlxalq birliklərə və təşkilatlara;
- xarici hüquqi şəxslərə və dövlətlərə;

- əcnəbilərə
- ✓ bütün cavablar düzdür

361. Torpaqdan daimi istifadə hüququnu kim müəyyənləşdirir?

- ✓ bələdiyyələrin və müvafiq icra hakimiyyəti orqanlarını qərarları ilə
- bələdiyyələrin qərarı ilə;
- müvafiq icra hakimiyyəti orqanının qərarı ilə;
- Nazirlər Kabinetinin qərarları ilə
- Kənd Təsərrüfatı Nazirliyi;

362. Torpaqdan müvəqqəti istifadənin müddəti neçə müəyyənləşir?

- ✓ qısamüddətli və uzunmüddətli
- ortamüddətli;
- uzunmüddətli;
- müddətsiz
- qısamüddətli;

363. Torpaqdan müvəqqəti istifadənin son müddəti neçə ildir?

- ✓ 99.0
- 100.0
- 50.0
- 49.0
- 15.0

364. Torpaq sahəsi üzərində istifadə hüququ hansı əsasla həyata keçirilir?

- ✓ Torpaq icarəsi haqqında AR Qanunu ilə, müvafiq müqavilələrlə
- Torpaq icarəsi haqqında AR Qanunu;
- müvafiq müqavilələrlə;
- öhdəlik hüququ ilə
- AR Torpaq Məcəlləsinə;

365. Qanunvericiliyə əsasən k/t təyinatlı torpaqlar aşağıdakı məqsədlərə nəzərdə tutulur:

- ✓ B),C) bəndləri.
- k/t məhsulları istehsalı və emalı;
- kt-da kommunikasiyalar və müvəqqəti qurğuların inşası, elmi-tədqiqat, tədris, təcrübə məqsədləri;
- A),B),C) bəndləri;
- k/t məhsulları istehsalı, k/t-ı sahələri üçün gübrə istehsalı, xidmət sahələri, kənd yerlərində yaşayış evləri üçün;

366. Qanunvericiliyə əsasən k/t təyinatlı torpaqlar aşağıdakı məqsədlərə nəzərdə tutulur:

- ✓ k/t məhsullarının istehsalı və emalı, müvəqqəti qurğuların inşası və s.
- k/t məhsulları istehsalı və emalı;
- kt-da kommunikasiyalar və müvəqqəti qurğuların inşası, elmi-tədqiqat, tədris, təcrübə məqsədləri;
- gübrə istehsalı
- k/t məhsulları istehsalı, xidmət sahələri, kənd yerlərində yaşayış evləri üçün;

367. Vahid torpaq fondunda sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar neçənci kateqoriyanı təşkil edir?

- ✓ 3.0
- 4.0
- 8.0
- 7.0
- 6.0

368. Vahid torpaq fondunda yaşayış məntəqələrinin torpaqları neçənci kateqoriyanı təşkil edir?

- ✓ 2.0
- 3.0
- 5.0
- 6.0
- 4.0

369. Bu torpaqlardan hansı dövlət mülkiyyətində saxlanılır?

- ✓ kənd təsərrüfatı təyinatlı torpaqlar
- yay və qış otlaqlarının torpaqları
- təbiəti mühafizə təyinatlı torpaqlar
- istirahət təyinatlı torpaqlar
- meşə fondu torpaqları

370. Xaricilər torpaq üzərində mülkiyyət hüququ əldə etdikdə, hansı müddətə onu özgəninkiləşdirməlidirlər?

- ✓ 1.0
- 3.0
- 4.0
- 5.0
- 2.0

371. Bunlardan hansı torpaq fondunun hüquqi rejiminin dövlət tənzimlənməsinin funksiyası deyil?

- ✓ Qeydiyyat
- Plan
- Nəzarət
- Uçot
- Mühafizə

372. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında qanun nə vaxt qəbul edilib?

- ✓ 1998-ci il 22 dekabr
- 1993-cü il 2 noyabr
- 1995-ci il 12 sentyabr
- 1999-cu il 18 noyabr
- 1997-ci il 12 dekabr

373. Torpaqların kateqoriyalara keçirilməsinə hansı orqanın qərarı ilə yol verilir?

- ✓ Nazirlər Kabineti
- Kənd Təsərrüfatı Nazirliyinin
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
- Milli Məclisin

374. Məqsədli təyinatına müvafiq surətdə Azərbaycan Respublikasının bütün torpaqları neçə kateqoriyaya bölünür?

- ✓ 7.0
- 8.0
- 6.0
- 5.0
- 9.0

375. AR Torpaq Məcəlləsinə əsasən «torpaqların hüquqi rejimi» anlayışı nəyi bildirir?

- ✓ bu sahədə qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusu;
- torpaqların uçotu və monitorinqinin həyata keçirilməsi şəhərində qanunvericilik aktları;
- şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları;

- hamısı
- torpaqların istifadəsi, mühafizəsi sahəsində qanunvericilik aktları;

376. AR Torpaq Məcəlləsi neçə fəsildən ibarətdir?

- ✓ 23.0
- 15.0
- 10.0
- 9.0
- 12.0

377. İlk növbədə torpaq qanunvericiliyi hansı qanunlardan ibarətdir?

- ✓ AR Mülki Məcəlləsi, Mülkiyyət haqqında AR Qanunu;
- AR Torpaq icarəsi haqqında qanunun, Dövlət torpaq kadastrı haqqında Qanunu;
- hamısı
- heç biri

378. AR Torpaq Məcəlləsi neçənci ildə qəbul edilmişdir?

- ✓ 1999-cu il 25 iyun tarixində.
- 1997-ci il 27 dekabr tarixində;
- 1998-ci il 13 fevral tarixində;
- 2000-ci il 24 mart tarixində;
- 1995-ci il 12 noyabr tarixində;

379. Naxçıvan təbii-kənd təsərrüfatı (torpaq) vilayətində neçə kadastr rayonu mövcuddur?

- ✓ 3.0
- 5.0
- 7.0
- 4.0
- 8.0

380. Talış təbii-kənd təsərrüfatı (torpaq) vilayətində neçə kadastr rayonu mövcuddur?

- ✓ 4.0
- 8.0
- 5.0
- 7.0
- 3.0

381. Kür-Araz təbii-kənd təsərrüfatı (torpaq) vilayətində neçə kadastr rayonu mövcuddur?

- ✓ 3.0
- 5.0
- 7.0
- 4.0
- 8.0

382. Kiçik Qafqaz təbii-kənd təsərrüfatı (torpaq) vilayətində neçə kadastr rayonu mövcuddur?

- ✓ 7.0
- 8.0
- 5.0
- 4.0
- 3.0

383. Böyük Qafqaz təbii-kənd təsərrüfatı (torpaq) vilayətində neçə kadastr rayonu mövcuddur?

- ✓ 8.0
- 5.0
- 10.0
- 4.0
- 3.0

384. Qanunvericiliyə əsasən Azərbaycan ərazisində cəmi neçə kadastr rayonu mövcuddur?

- ✓ 25.0
- 15.0
- 10.0
- 30.0
- 20.0

385. Qanunvericiliyə əsasən Azərbaycan ərazisi neçə təbii-kənd təsərrüfatı (torpaq) vilayətinə bölünüb?

- ✓ 5.0
- 4.0
- 6.0
- 3.0
- 2.0

386. İnzibati Xətlər Məcəlləsində neçə maddə meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyətə həsr edilib?

- ✓ 11.0
- 5.0
- 6.0
- 9.0
- 10.0

387. Meşə qanunvericiliyinin pozulmasına görə hüquq pozuntularının neçə növü var?

- ✓ 4.0
- 3.0
- 7.0
- 6.0
- 5.0

388. Meşə fondunda yanğına nəzarət hansı orqanlar tərəfindən aparılır?

- ✓ Ekologiya və Təbii Sərvətlər Nazirliyi; Fövqaləddə Hallar Nazirliyi; Meliorasiya və Su Təsərrüfatı ASC
- Səhiyyə Nazirliyi; Fövqaləddə Hallar Nazirliyi
- Fövqaləddə Hallar Nazirliyi; Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
- Meliorasiya və Su Təsərrüfatı ASC; Kənd Təsərrüfatı Nazirliyi; Səhiyyə Nazirliyi
- Kənd Təsərrüfatı Nazirliyi; Ekologiya və Təbii Sərvətlər Nazirliyi

389. Bunların hansı meşədən istifadəyə qoyulan əsas tələblərə aid deyil?

- ✓ Meşədən istifadənin ödənişsiz olması
- Meşədən fasiləsiz və səmərəli istifadə
- Meşələrin bərpa üçün şəraitin yaradılması
- Meşədən istifadənin elmi cəhətdən əsaslandırılmış normalarına riayət edilməsi
- Meşədən istifadənin ödənişli olması

390. Meşələrdən istifadənin həyata keçirilməsi ilə əlaqədar mübahisələr hansı orqan tərəfindən həll olunur?

- ✓ Məhkəmə
- Kənd Təsərrüfatı Nazirliyi
- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
- Bələdiyyələr

- Ekologiya və Təbii Sərvətlər Nazirliyi

391. AR Meşə Qanunvericiliyini pozan şəxs hansı məsuliyyəti daşıyırlar?

- ✓ hamısı
- mülki;
 - intizam;
 - inzibati və cinayət;

392. Meşəqırmanın güclü intensivlik dərəcəsi neçə faizdir?

- ✓ 26 %;
- 6 %;
 - 10,6 %;
 - 20 %.
 - 15 %;

393. Aralıq istifadələr üçün meşəqırmanın işıqlandırma qırma növü hansı məqsədlə aparılır?

- ✓ 10 yaşa qədər cavan ağaclığın tərkibini formalaşdırmaq;
- oduncaqların miqdarını artırmaq;
 - hamısı
 - heç biri

394. Aralıq istifadələr üçün meşəqırmanın neçə növü var?

- ✓ 5.0
- 2.0
 - 4.0
 - 6.0
 - 3.0

395. Aralıq istifadələr üçün meşəqırmalar hansı məqsədlə aparılır?

- ✓ meşələrin cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığın, keyfiyyətini artırmaq;
- meşələri cavanlaşdırmaq, seyrəltmək;
 - hamısı
 - heç biri

396. Meşəbərpa qırmaları neçə üsulla aparılır?

- ✓ 3.0
- 4.0
 - 5.0
 - 6.0
 - 2.0

397. AR Nazirlər Kabinetinin 26.04.99 tarixli 70 nömrəli qərarına əsasən neçə meşəqırma növü tətbiq edilir?

- ✓ 2.0
- 4.0
 - 6.0
 - 5.0
 - 3.0

398. Meşə istifadəçiləri meşəqırma sahələrində iş başa çatdıqdan sonra hansı müddətə müvafiq qurğulrı götürməlidir?

- 1 il;
- 3 ay
- 1 ay.

- ✓ 6 ay;
- 18 ay;

399. AR Meşə Məcəlləsinə əsasən meşədən istifadəyə hansı əsas tələblər qoyulub?

- ✓ hamısı
-) meşələrdən fasiləsiz və səmərəli istifadə; meşələrin bərpası üçün şərait yaradılması;
- meşələrdən istifadənin ödənişli olması;
- meşələrdən istifadənin elmi cəhətdən əsaslandırılmış proqramlar əsasında aparılması;

400. Meşələrin dövlət monitorinqi nədir?

- ✓ hamısı
- meşə fondunun istifadəsi, onun qorunması, mühafizəsi və bərpası vəziyyətini qiymətləndirilməsi;
- meşələrin ekoloji funksiyasının artırılmasının idarə edilməsi məqsədilə onun vəziyyətinin qiymətləndirilməsi;
- meşə fondunun dinamikasının qiymətləndirilməsi və proqramlaşdırılması;

401. Azərbaycan Respublikasının meşələri neçə qoruyucu kateqoriyaya bölünür?

- ✓ 7.0
- 5.0
- 6.0
- 9.0
- 4.0

402. Bunlardan hansı meşələrin qoruyucu kateqoriyalarına aid deyil?

- ✓ Şəhər daxilindəki meşələr
- Qoruq meşələri
- Kurort meşələri
- Xüsusi qiymətli meşə massivləri
- Yabanı meyvə meşələri

403. Meşə fondunun qoruyucu kateqoriyalara aid edilməsi hansı orqanın səlahiyyətindədir?

- ✓ Nazirlər Kabineti
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
- Fövqaləddə Hallar Nazirliyi
- Kənd Təsərrüfatı Nazirliyinin

404. Meşə fondunun dövlət tənzimlənməsi neçə prinsipə əsaslanır?

- ✓ 3.0
- 5.0
- 6.0
- 7.0
- 4.0

405. Meşələrdən istifadənin ekoloji-hüquqi rejiminin dövlət tənzimlənməsinin neçə funksiyası var?

- ✓ 9.0
- 7.0
- 3.0
- 6.0
- 5.0

406. Bunlardan hansı meşələrdən istifadənin ekoloji hüquqi rejiminin dövlət tənzimlənməsinin funksiyası deyil?

- ✓ ağacların uçuotu

- meşə bölgüsü
- meşə kadastrı
- meşələrin monitorinqi
- meşə quruluşu

407. Dövlət meşə kadastrı hansı orqan tərəfindən aparılır?

- ✓ Ekologiya və Təbii Sərvətlər Nazirliyi
- Kənd Təsərrüfatı Nazirliyi
- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
- Nazirlər Kabineti
- Fövqaladə Hallar Nazirliyi

408. Meşələrin vəziyyətinə, istifadəsinə, bərpasına, mühafizəsinə və qorunmasına dövlət nəzarətini hansı orqanlar həyata keçirirlər?

- ✓ Ekologiya və Təbii Sərvətlər Nazirliyi; Meliorasiya və Su Təsərrüfatı ASC
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi; Fövqaladə Hallar Nazirliyi
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi; Kənd Təsərrüfatı Nazirliyi
- Kənd Təsərrüfatı Nazirliyi; Meliorasiya və Su Təsərrüfatı ASC
- Ekologiya və Təbii Sərvətlər Nazirliyi

409. Meşə fondunun istifadəsinin neçə növü var?

- ✓ 6.0
- 5.0
- 4.0
- 2.0
- 7.0

410. Bunlardan hansı meşə fondundan istifadə növü deyil?

- ✓ üçüncü dərəcəli meşə ehtiyatları tədarükü
- elmi tədqiqat məqsədləri üçün
- ovçuluq təsərrüfatı
- meşədən əlavə istifadə
- oduncaq tədarükü

411. Bunlardan hansı meşə fondunun istifadə hüququnun yaranma əsası deyil?

- ✓ meşə quruluşu
- meşəqırma bileti
- order
- icarə müqaviləsi
- meşə bileti

412. Qanunvericiliyə əsasən meşədən istifadəçilərin neçə hüququ və neçə vəzifəsi var?

- ✓ 3 hüquq və 16 vəzifə
- 6 hüquq və 10 vəzifə
- 7 hüquq və 16 vəzifə
- 3 hüquq və 6 vəzifə
- 5 hüquq və 10 vəzifə

413. Bunlardan hansı meşə fondundan istifadəyə görə ödəmələrə aid deyil?

- ✓ meşədən istifadə haqqı
- meşə mükəlləfiyyəti
- icarə haqqı
- meşələrin müdafiəsi və mühafizəsi üçün ayırmalar
- meşələrin bərpası üçün ayırmalar

414. Cinayət Məcəlləsinin hansı maddələri meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyət müəyyən edir?

- ✓ 259; 260
- 259;261
- 249;250
- 269;270
- 258;259

415. Meşə fondu torpaqları hansı müddətə icarəyə verilə bilər?

- ✓ 1 ildən 10 ilədək
- 3 ildən 5 ilədək
- 1 ildən 15 ilədək
- 1 ildən 25 ilədək
- 1 ildən 49 ilədək

416. Meşə fondu torpaqları maksimum hansı müddətə istifadəyə verilə bilər?

- ✓ 1 ilədək
- 3 ilədək
- 10 ilədək
- 15 ilədək
- 5 ilədək

417. Dövlət Meşə kadastrı nədir?

- ✓ hamısı
- meşə təsərrüfatının inkişafı, meşələrin uçotunun aparılması və qeydiyyatı göstəricilərin məcmusudur;
- meşə fondunun ekoloji, iqtisadi göstəricilərinin məcmusudur;
- meşə fondunun kəmiyyət və keyfiyyət cəhətdən qiymətləndirilməsi üzrə göstəricilərin məcmusudur;

418. Meşə fondunun inkişafının dövlət tənzimlənməsinin əsas forması hansıdır?

- ✓ müvafiq dövlət proqramlarının tərtibi;
- meşə fondunun inkişafının proqnozlaşdırılması;
- meşə fondunun inkişafının planlaşdırılması;
- hamısı

419. Meşə fondunun dövlət uçotunun aparılmasında əsas məqsəd nədir?

- ✓ meşə fondunun kəmiyyət və keyfiyyətinə müntəzəm nəzarət etmək, meşə kadastrını tərtib etmək;
- meşə fondundan iqtisadi inkişafda istifadə etmək;
- hamısı
- heç biri

420. Meşə fondundan istifadə, onun qorunması və bərpası sahəsində idarəetmə hansı prinsiplərə əsaslanır?

- ✓ meşə fondundan ölkənin mənafeələrinə müvafiq səmərəli istifadə;
- aşkarlıq, qənaətcillik;
- hamısı
- heç biri

421. Meşə fondundan istifadə, onun qorunması və bərpası sahəsində fəaliyyətləri kim idarə edir?

- ✓ müvafiq icra hakimiyyəti orqanı;
- müvafiq yerli icra orqanları, bələdiyyələr;
- hamısı
- heç biri
- AR Nazirlər Kabineti;

422. Meşə fondu sahələrinin icarə müqavilələrində nələr əks olunur?
- ✓ icarəyə verilən sahənin sərhədləri, işin həcmi, icarəyə verilən sahənin mühafizəsi və bərpası üzrə öhdəliklər;
 - istifadəçinin əmlakının dəyəri və bank hesabı;
 - hamısı
 - heç biri
423. Meşə fondu sahələrindən istifadə hüququna hansı hallarda xitam verilir?
- ✓ hamısı
 - meşə istifadəçisi tərəfindən meşə qanunvericiliyi pozulduqda, fəvqəladə vəziyyət yaradan hadisə baş verdikdə;
 - meşə istifadəçi müvafiq haqqı vaxtında ödəmədikdə, meşə fondu sahələri dövlət ehtiyacı üçün geri alındıqda;
 - meşə istifadəçisi tərəfindən icarə müqaviləsinin, meşə biletinin, orderin, meşəqırma biletinin şərtləri pozulduqda;
424. Meşə fondu sahələrindən istifadə hüququ hansı hallarda qanunvericiliklə müəyyən edilən qaydada məhdudlaşdırılır və dayandırılır?
- ✓ meşə istifadəçisi tərəfindən icarə müqaviləsinin, meşə biletinin, orderin, meşəqırma biletinin şərtləri pozulduqda;
 - meşə fondundan istifadə mümkün olmadıqda;
 - hamısı
 - heç biri
425. Meşə fondu sahələrindən istifadə hüququ hansı sənədin əsasında yaranır?
- ✓ hamısı
 - meşəqırma bileti;
 - icarə müqaviləsi;
 - meşə bileti, order;
426. Meşə fondu sahələrindən istifadə hüququ nə vaxtdan əldə edilmiş sayılır?
- icarə müqaviləsi imzalandıqdan və hüquqi qüvvəyə mindikdən sonra;
 - müvafiq müqavilə imzalandıqdan sonra;
 - ✓ icarə müqaviləsinin dövlət qeydiyyatından keçdiyi və müvafiq sənədlər verildikdən sonra;
 - hamısı
427. Meşə fondu sahələrindən istifadə hüququ nəyi nəzərə almaqla həyata keçirilir?
- ✓ meşələrin çoxfunksiyalı xarakterdə olmasını;
 - meşə fondunun çox məhdud həcmdə olmasını;
 - hamısı
 - meşə fondunundan istifadəçilərin müxtəlif statusda olmalarını;
428. Meşə torpaqlarını təşkil edir?
- ✓ Meşə bitkiləri ilə örtülən torpaqlar və bu bitkilərlə örtülən olmayan, lakin meşələrin bərpası üçün nəzərdə tutulmuş torpaqlar; qeyri-meşə torpaqları
 - Qeyri-meşə torpaqları
 - Ehtiyat torpaqları
 - Meşə bitkiləri ilə örtülən torpaqlar
 - Meşə bitkiləri ilə örtülən torpaqlar və bu bitkilərlə örtülən olmayan, lakin meşələrin bərpası üçün nəzərdə tutulmuş torpaqlar
429. Meşə qanunvericiliyinə görə respublikanın meşə fondu hansı qrup meşələrə aid edilir?
- ✓ birinci
 - beşinci
 - dördüncü
 - ikinci
 - üçüncü

430.	Meşə fondu sahələrindən istifadə hüququ nəyi nəzərə almaqla həyata keçirilir?
	• meşə fondunun çox məhdud həcmdə olmasını; ✓ meşələrin çoxfunksiyalı xarakterdə olmasını; • hamısı • meşə fondunundan istifadəçilərin müxtəlif statusda olmalarının;
431.	AR Meşə Məcəlləsinə əsasən meşə servitutu nəyi bildirir?
	✓ meşə fondundan digər lərinin müəyyən dərəcədə istifadə hüququnu; • meşə fondundan dövlətin və hüquqi şəxslərin istifadə hüququnu; • meşə fondundan dövlətin istifadə hüququnu; • hamısı
432.	AR Meşə Məcəlləsinə əsasən meşə fondundan istifadə hüququnun ümumi əsasları hansılardır?
	✓ hamısı • müqavilələr; • məhkəmə qərarları; • Meşə Məcəlləsi ilə yol verilən digər əsaslar;
433.	Qanunvericiliyə əsasən AR-da meşə fondunun mülkiyyətçisi kimdir?
	✓ dövlət; • hamısı • bələdiyyələr və hüquqi şəxslər; • ölkənin fiziki və hüquqi şəxsləri;
434.	AR Meşə Məcəlləsinə əsasən meşə fondundan hansı məqsədlər üçün istifadə edilir?
	• meşədən əlavə məqsədlər üçün istifadə; • oduncaq tədarükü, digər meşə ehtiyatları tədarükü, ovçuluq; ✓ hamısı • elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman;
435.	AR Meşə Məcəlləsinə əsasən meşə bioloji qarşılıqlı əlaqəli hansı elementlərin vəhdətidir?
	• heyvanlar, mikroorqanizmlər; ✓ hamısı • torpaq, su; • ağac, kol, ot bitkiləri;
436.	AR Meşə Məcəlləsi hansı tarixdə qəbul olunub?
	✓ 1997-ci il 30 dekabr tarixində; • 1995-ci il 12 noyabr tarixində; • 1999-cu il 28 oktyabr tarixində. • 2000-ci il 24 mart tarixində; • 1998-ci il 13 fevral tarixində;
437.	Azərbaycanda meşə fondunun qorunması hansı normativ-hüquqi aktlarla tənzimlənir?
	• Ekoloji təhlükəsizlik haqqında AR Qanunu; • hamısı ✓ AR Meşə Məcəlləsi və digər qanunvericilik aktları; • AR Mülki Məcəlləsi;
438.	Azərbaycanda hər il neçə hektar yeni meşə salınmalıdır ki, 2015-ci ilə beynəlxalq normativ hədd alınsın?
	✓ 25-26 ha;

- 20-21 ha
- 10-11 ha.
- 15-16 ha;
- 30-36 ha;

439. Beynəlxalq normativlərə görə Azərbaycanda orta hesabla hər sakinə neçə hektar meşə sahəsi düşməlidir?

- ✓ 0,25 ha;
- 0,8 ha.
- 1,0 ha
- 0,4 ha;
- 0,50 ha;

440. Azərbaycanın ərazisinin neçə faizi meşəliklə örtülüdür?

- ✓ 11,5 %;
- 11,7 %.
- 11,6 %;
- 11,8 %;
- 11,4 %;

441. Heyvanlar aləminin istifadəsinin və mühafizəsinin dövlət tənzimlənməsinin funksiyalarına aid deyil?

- dövlət ekoloji ekspertizası
- heyvanlar aləmindən istifadə ilə bağlı mübahisələrin həlli
- ✓ heyvanların alqısatqısı
- heyvanlar aləminin dövlət monitorinqi
- heyvanların dövlət uçotunun aparılması

442. Ov obyektlərinin monitorinqi nəyi bildirir?

- vəhşi heyvanların saylarının dəqiqləşdirilməsi;
- ✓ hamısı
- ov yerlərində vəhşi heyvanların yaşayış mühitində baş verən dəyişiklikləri müəyyənləşdirmək;
- ov yerlərində vəhşi heyvanların yaşayışlarında, fiziki vəziyyətində dəqiq müşahidə aparılması;

443. Ovçuluq sahəsində qanunvericiliyin əsas məqsədi nədir?

- heç biri
- hamısı
- əhalinin ovçuluqla məşğul olmasına, fiziki və mənəvi dincəlməsinə əlverişli şərait yaratmaq, vəhşi heyvanların sayının tənzimlənməsi;
- ✓ dövlət ov fondunun qorunub saxlanması, təbii sərbəstlik şəraitində yaşayan vəhşi heyvan növlərini tənzimlənməsi;

444. Qanunvericiliyə əsasən ovçuluq anlayışı nəyi bildirir?

- ✓ əhalinin maddi- mənəvi tələbatının ödənilməsi, istehsalı xammalla təmin etmək üçün təbii sərbəstlik şəraitində yaşayan ovçuluq obyektləri sayılan vəhşi heyvanların müvafiq qaydada əldə olunması;
- hamısı
- şəxsi ehtiyacların ödənilməsi məqsədilə vəhşi heyvanların izlənməsi, tutulması, vurulması;
- maddi tələblərin ödənilməsi üçün təbii sərbəstlik şəraitində vəhşi heyvanların müvafiq qaydada əldə edilməsi;

445. Qanunvericiliyə əsasən balıqçılığın inkişafı sahəsində dövlətin əsas vəzifələri hansılardır?

- ✓ hamısı
- balıqçılığın səmərəli inkişafı üçün normativ-hüquqi aktlar qəbul etmək, müvafiq dövlət siyasətini həyata keçirmək;
- balıqçılıq sahəsində qanunvericiliy nəzarət, balıq təsərrüfatları üzrə monitorinq aparmaq, kadastr tərtib etmək;
- balıq ehtiyatlarından istifadənin limitini müəyyən etmək, balıq ovunun tənzimlənməsi, elmi-tədqiqat işləri aparmaq;

446.	Qanunvericiliyə əsasən balıqçılıq sahəsində dövlət siyasətinin əsa prinsipləri hansılardır?
	• heç biri • hamısı • informasiya bolluğu, balıq ehtiyatlarından qənaətli istifadə; ✓ • balıq ehtiyatlarından istifadədə hövzəçilik şərtlərinə əməl edilməsi, balıq ehtiyatlarından istifadəyə dövlət nəzarəti;
447.	Qanuna əsasən balıq ehtiyatı anlayışı nəyi bildirir?
	• heç biri • ərzaq kimi istifadə olunan bütün balıq növləri; • hamısı ✓ • suda yaşayan, istifadə olunan və ya istifadə oluna biləcək bütün balıq növləri;
448.	Heyvanlar aləmi necə obyektidir?
	✓ • bərpa olunan • müvəqqəti bərpa olunan • müddətli bərpa olunan • bərpa olunmayan • qismən bərpaolunan
449.	Heyvanlar aləminin obyektlərinə daxil deyil?
	• Vəhşi heyvanların populyasiyaları • Heyvanların paleontoloji qalıqları • Vəhşi heyvanların dəriləri • Balıqlar ✓ • Kənd təsərrüfatı heyvanları
450.	Heyvanlar aləmi obyektləri üzrə monitorinq hansı orqanlar tərəfindən aparılır?
	• Ekologiya və Təbii Sərvətlər Nazirliyi; Səhiyyə Nazirliyi; Fövqalədə Hallar Nazirliyi ✓ • Ekologiya və Təbii Sərvətlər Nazirliyi; Kənd Təsərrüfatı Nazirliyi; Səhiyyə Nazirliyi • Ekologiya və Təbii Sərvətlər Nazirliyi; Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi • Səhiyyə Nazirliyi; Fövqalədə Hallar Nazirliyi • Ekologiya və Təbii Sərvətlər Nazirliyi; Kənd Təsərrüfatı Nazirliyi
451.	Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətini hansı orqan həyata keçirir?
	• Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ✓ • Ekologiya və Təbii Sərvətlər Nazirliyi • Kənd Təsərrüfatı Nazirliyi • Səhiyyə Nazirliyi
452.	Hansılar sərbəst və yarımsərbəst şəraitində olan heyvanlar aləmindən xüsusi istifadəyə aid deyil?
	• heyvanlar aləmi obyektlərinin estetik məqsədlər üçün tutulması ✓ • idman və həvəskar balıq ovu • ovçuluq • balıqçılıq • vəhşi heyvanların qeyri sərbəst və yarımsərbəst şəraitdə saxlanılması üçün tutulması
453.	Heyvanlar aləmindən xüsusi istifadə necə olur?
	✓ • ödənişlidir • mərhələli ödənişlidir • güzəştli ödənişlidir • qismən ödənişlidir • ödənişsizdir

- 454.** Hansılar cinayət məəcəlləsinin hansı maddəsi balıqları və başqa su heyvanlarını qanunsuz tutmağa görə məsuliyyətə həsr edilib?
- 236
 - 226
 - 247
 - 256
 - 246
- 455.** Balıq ehtiyatlarının mühafizəsi və ov qaydalarının pozulmasına görə İXM-nin hansı maddəsində məsuliyyət hansılarda nəzərdə tutulub?
- 110
 - ✓ 111
 - 102
 - 100
- 456.** Heyvanlar aləmi obyektlərindən özbaşına istifadə etməyə görə İXM-nin hansı maddəsində məsuliyyət nəzərdə tutulub?
- 63
 - 33
 - 43
 - 53
 - ✓ 73
- 457.** Qanunsuz ov etməyə görə cinayət məəcəlləsinin hansı maddəsində məsuliyyət nəzərdə tutulub?
- ✓ 258
 - 255
 - 237
 - 246
 - 256
- 458.** Vəhşi heyvanlardan onların həyat fəaliyyəti məhsullarını əldə etmək məqsədi ilə istifadə edilməsi hansı halda qadağan deyil?
- çoxalma zamanı
 - Vəhşi heyvanların qış yuxusuna getdiyi dövrdə
 - Həyat fəaliyyəti məhsullarının yığıldığı obyektlərin dağıdılması və məhv edilməsi
 - Həyat fəaliyyəti məhsullarının bərpa müddəti başa çatmadıqda
 - ✓ Həyat fəaliyyəti məhsullarının bərpa müddəti başa çatdıqda
- 459.** Atmosfer havasının mühafizəsi haqqında qanuna görə, atmosfer havasının mühafizəsi sahəsində dövlət tənzimlənməsi hansı prinsipə əsaslanır?
- atmosfer havasından istifadənin ödənişli olması
 - atmosfer havasının çirklənməsinin ətraf mühit üçün bərpa olunmayacaq nəticələrinə yol verilməməsi
 - insanın həyatı, əmək fəaliyyəti və istirahəti üçün əlverişli ekoloji şəraitin təmin edilməsi
 - atmosfer havasının vəziyyəti və onun çirklənməsi barədə məlumatların dəqiqliyi
 - ✓ insan sağlamlığının qorunmasının üstünlüyü
- 460.** Atmosfer havasının mühafizəsi sahəsində dövlət nəzarətini hansı orqan həyata keçirir?
- Fövqəladə Hallar Nazirliyi
 - ✓ Ekologiya və Təbii Sərvətlər Nazirliyi
 - Səhiyyə Nazirliyi
 - Kənd Təsərrüfatı Nazirliyi
 - Dövlət Statistika Komitəsi
- 461.** AR-da balıq ehtiyatlarından istifadənin tənzimlənməsi prosesi hansı əsas qanunla tənzimlənir?
- hamısı

- heç biri
- Ekoloji təhlükəsizlik haqqında AR Qanunu;
- ✓ Heyvanlar aləmi haqqında AR Qanunu;

462. Qanunvericiliyə əsasən hevanlar aləminin monitorinqi nə üçün aparılır?

- heyvanlar aləmi obyektlərini sayı barədə tam təsəvvür əldə etmək;
- heyvanlar aləmi obyektlərini yayılmasını və fiziki vəziyyətini nizamlamaq;
- ✓ heyvanlar aləmi obyektlərinin inkişafını düzgün proqnozlaşdırılmaq, müvafiq dövlət proqramları qəbul etmək üçün;
- hamısı

463. Qanunvericiliyə əsasən hevanlar aləminin monitorinqi nəyi bildirir?

- heyvanlar aləmi obyektlərini sayına nəzarəti;
- ✓ heyvanlar aləmi obyektlərini sayına, yayılmasına, fiziki vəziyyətinə, keyfiyyətinə müşahidə;
- hamısı
- heyvanlar aləmi obyektlərini yayılmasına və sayına nəzarəti;

464. Qanunvericiliyə əsasən hevanlar aləmi obyektlərinin kadastrı nə üçün aparılır?

- hamısı
- heyvanlar aləmi barədə dəqiq təsəvvür əldə etmək;
- heyvanlar aləminin mühafizəsini təmin etmək üçün;
- ✓ heyvanlar aləminin mühafizəsi və ondan səmərəli istifadəni təşkil etmək üçün;

465. Qanunvericiliyə əsasən hevanlar aləminin kadastrı nəyi bildirir?

- heyvanlar aləminin mövcud durumu barədə məlumatlar;
- hamısı
- heyvanlar aləminin mühafizəsi üzrə fəaliyyətlər barədə informasiyaların yekun toplusu;
- ✓ heyvanlar aləminin mühafizəsi və ondan səmərəli istifadə sahəsində bütün zəruri göstəricilərin məcmusu;

466. Qanunvericiliyə əsasən hevanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlətin əsas vəzifələri hansılardır?

- heyvanlar aləmindən istifadə limitini, müvafiq ödənişləri müəyyənləşdirmək, mütəmadi ekoloji ekspertiza aparmaq;
- ✓ hamısı
- heyvanlar aləmini mühafizə və istifadə üzərində dövlət nəzarətini aparmaq, heyvanlar aləmini dövlət uçotu;
- heyvanlar aləminin inkişafı üzrə dövlət siyasəti həyata keçirmək, bu məqsədlə müvafiq hüquqi aktlar qəbul etmək;

467. Qanunvericiliyə əsasən hevanlar aləmindən istifadənin növləri hansılardır?

- vəhşi heyvanların saxlanma, yetişdirilmə və artırılma məqsədilə tutulması, faydalı funksiyalarından istifadə;
- heyvanlar aləmindən onların yetişdirdiyi məhsulların alınması məqsədilə istifadə;
- ✓ hamısı
- ovçuluq, balıq ehtiyatlarından istifadə, heyvanlar aləmi obyektlərindən elmi tədqiqat məqsədilə istifadə;

468. Qanunvericiliyə əsasən hevanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlətin əsas vəzifələri hansılardır?

- ✓ hamısı
- heyvanlar aləmindən istifadə limitini, müvafiq ödənişləri müəyyənləşdirmək, mütəmadi ekoloji ekspertiza aparmaq;
- heyvanlar aləminin inkişafı üzrə dövlət siyasəti həyata keçirmək, bu məqsədlə müvafiq hüquqi aktlar qəbul etmək;
- heyvanlar aləmini mühafizə və istifadəsi üzərində dövlət nəzarətini aparmaq, heyvanlar aləminin dövlət uçotu;

469. Heyvanlar aləminin mühafizəsi və istifadəsində rəhbər tutulan əsas prinsiplər hansılardır?

- heyvanlar aləminin inkişafına dövlət nəzarəti, heyvanlar aləminin inkişafına dövlət himayəsi;
- heyvanlar aləmindən istifadədə humanizm prinsiplərinə riayət olunması, ödənişlilik və limitləşmə;
- ✓ hamısı
- heyvanlar aləmindən istifadə hüququnu digər təbiətdən istifadə hüquqlarından ayrılması, mütəmadi ekoloji ekspertiza;

470. Bunlardan hansı atmosfer havasından istifadənin növü deyil?
- ✓ atmosferə çirkləndirici maddələr atılması
 - insanın və digər orqanizmlərin həyat fəaliyyətinin təmin edilməsi üçün havadan istifadə
 - iqtisadiyyatın ehtiyacları üçün atmosferin və atmosfer təzahürlərinin vəziyyətinin süni surətdə dəyişdirilməsi
 - istehsal ehtiyacları üçün atmosferdən istifadə
 - çirkləndirici maddələrin atılmasının və zərərli fiziki təsirlərin qarşısının alınması üçün atmosferdən istifadə
471. Hansılar heyvanlar aləmindən istifadə hüququna aid deyil?
- xüsusi istifadə
 - fərdi istifadə
 - ümumi istifadə
 - mülkiyyət
 - ✓ təkrar istifadə
472. Heyvanlar aləmi haqqında qanunun neçənci maddəsində heyvanlar aləminin anlayışı verilir?
- 7ci
 - ✓ 1-ci
 - 4cü
 - 2ci
 - 3cü
473. Heyvanlar aləmindən istifadə dedikdə nə başa düşülür?
- ✓ maddi və mənəvi tələbatın ödənilməsində heyvanlar aləmi obyektlərinin öyrənilməsi, yetişdirilməsi və ovlanması;
 - hamısı
 - heyvanlar aləmi ünsürlərinin iqtisadi proseslərə cəlb edilməsi;
 - insanlar tərəfindən qida kimi istifadə edilməsi;
474. Qanunvericilikdə heyvanlar aləminin subyektləri kimi nə qeyd edilib?
- heç biri
 - dövlət, müvafiq dövlət orqanları və təşkilatları;
 - ✓ müvafiq fəaliyyəti həyata keçirən fiziki şəxslər;
 - hamısı
475. Qanunvericilikdə heyvanlar aləminin obyektləri kimi nələr qeyd edilib?
- ✓ hamısı
 - vəhşi heyvanların yuvaları, dəriləri, məhsulları, qalıqları, buynuzları, məskunlaşma yerləri
 - ibtidai orqanizmlər, qurdlar, buğumayaqlar, balıqlar, sudaquruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər;
 - vəhşi heyvanların populyasiyaları, cinsiyyət hüceyrələri, rüşeymləri, kürüləri;
476. Heyvanlar aləmi haqqında AR Qanununda birbaşa olaraq nə təsbit edilib?
- ölkə ərazisində heyvanlar aləminin inkişaf istiqamətləri;
 - heyvanlardan istifadənin hüquqi əsaları
 - ✓ ölkə ərazisində heyvanlar aləminin qorunması və istifadəsinin hüquqi əsasları;
 - hamısı
477. Heyvanlar aləmi haqqında AR Qanunu haçan qəbul olunub?
- 1995ci il 12 noyabr tarixində;
 - 1997ci il 30 dekabr tarixində;
 - ✓ 1999cu il 8 sentyabr tarixində.
 - 2000ci il 24 mart tarixində;

- 1998-ci il 13 fevral tarixində;

478. AR-da heyvanlar aləmindən istifadə və onun mühafizəsi prosesi hansı əsas qanunla tənzimlənir?

- Heyvanlar aləmi haqqında AR Qanunu;
- ✓ hamısı
- AR Mülki Məcəlləsi, Əraf mühitin mühafizəsi haqqında AR Qanunu;
- Ekoloji təhlükəsizlik haqqında AR Qanunu;

479. Qanunvericilikdə əks olunmuş heyvanlar aləmi anlayışı nəyi bildirir?

- ölkə ərazisində sərbəst və daimi yaşayan vəhşi heyvanların kəmiyyət məcmusu;
- ✓ hamısı
- quruda, suda, havada daimi, müvəqqəti və köçəri yaşayan vəhşi heyvan növlərinin kəmiyyət məcmusu;
- dənizin ölkəyə mənsub bölməsində yaşayan heyvanların məcmusu;

480. AR-da heyvanlar aləmi neçə zona üzrə təsnifləşir?

- 2
- 6
- 3
- ✓ 5
- 4

481. AR-da heyvanlar aləminin müxtəlifliyini hansı amillər şərtləndirir?

- ✓ coğrafi mühit, bitki örtüyü;
- heç biri
- hamısı
- insanların təbiətə müdaxiləsi, təbiətin dəyişməsi;

482. Qlobal idarəetmə konsepsiyasının tərəfdarlarının fikirlərinə görə nə olmalıdır?

- ✓ bütün regionlarda ətraf təbii mühitin mühafizəsi və ondan istifadə sahəsində idarəetməni həyata keçirmək üçün dövlətlərarası orqan yaradılmalıdır
- torpaqlar ciddi rejimlə qorunmalıdır
- dövlətlər bu sahədə sərt sanksiyalar tətbiq etməlidirlər
- bitki və heyvanlar aləmi xüsusi qaydalarla mühafizə edilməlidir
- hər bir dövlət ətraf mühitin mühafizəsi sahəsində müstəqil tədbirlər keçirməlidir

483. Ekoloji böhranın səbəbləri konsepsiyasına görə nələr ekoloji böhrana gətirib çıxarır?

- ✓ Elmi-texniki tərəqqi və əhalinin sayının artması
- Dövlətlərin laqeyd münasibəti
- Maddi vəsaitin çatışmaması və əhalinin sayının artması
- Elmi-texniki tərəqqi
- Müharibələr

484. Beynəlxalq təbiəti mühafizə və təbii ehtiyatlar ittifaqı (BTMİ)nə vaxt yaradılıb?

- 1958.0
- 1949.0
- 1952.0
- 1950.0
- ✓ 1948.0

485. BMT-nin kənd təsərrüfatı və ərzaq sahəsində ixtisaslaşmış təşkilatı olan FAO nə vaxt yaradılıb?

- ✓ 1945.0
- 1946.0

- 1948.0
- 1947.0
- 1955.0

486. Ekologiyanın qorunması üzrə beynəlxalq əməkdaşlıq məsələsi kompleks halda ilk dəfə hansı sənəddə əks edilib?

- 1975-ci il Helsinski Müşavirəsində qəbul olunan Bəyannamədə;
- 1982-ci ildə BMT-nin Baş Asembleyasının qəbul etdiyi Xartiyada;
- 1972-ci il Stokholm konfransının qəbul etdiyi Bəyannamədə;
- 1992-ci ildə Rio-de-Jeneyro beynəlxalq konfransının Qərarında;
- ✓ 1968-ci ildə BMT səviyyəsində keçirilən Paris beynəlxalq konfransının Qərarında.

487. İnsanların əlverişli təbii mühitdə yaşamaq hüquq ilk dəfə hansı beynəlxalq sənəddə əks olunub?

- 1992-ci ildə Rio-de-Jeneyro beynəlxalq konfransının Qərarında;
- 1975-ci il Helsinski Müşavirəsində qəbul olunan Bəyannamədə;
- ✓ 1972-ci il Stokholm konfransının qəbul etdiyi Bəyannamədə;
- 1968-ci ildə Paris beynəlxalq konfransının Qərarında.
- 1982-ci ildə BMT-nin Baş Asembleyasının qəbul etdiyi Xartiyada;

488. Beynəlxalq ekologiya hüququ institutu ekologiya hüququnun hansı hissəsinə aiddir?

- xüsusi hissəyə
- ümumi hissəyə
- kompleks hissəyə
- ✓ əlahiddə hissəyə
- qarışıq hissəyə

489. Bunlardan hansı beynəlxalq ekologiya hüququnun predmetinə aid deyil?

- ətraf mühitə müxtəlif mənbələrdən dəyən zərərin azaldılması və aradan qaldırılması
- təbii ehtiyatların ekoloji baxımdan əsaslandırılmış rəşional istifadəsi rejiminin təmin edilməsi
- ✓ hər bir dövlət üçün ekoloji təhlükəsizlik sistemi yaradılması
- ətraf mühitin mühafizəsi ilə bağlı dövlətlərin elmi-texniki əməkdaşlığı
- ətraf mühitə müxtəlif mənbələrdən dəyən zərərin qarşısının alınması

490. ümumdünya Təbiət Xartiyası nə vaxt qəbul edilib?

- ✓ 1988.0
- 1998.0
- 1994.0
- 1992.0
- 1990.0

491. BMT-nin ətraf mühit üzrə Proqramı (YUNEP)nə vaxt təsdiq edilib?

- ✓ 1972.0
- 1982.0
- 1986.0
- 1980.0
- 1975.0

492. ümumdünya Səhiyyə təşkilatı (ÜST)nə vaxt yaradılıb?

- ✓ 1946.0
- 1954.0
- 1952.0
- 1950.0
- 1948.0

493.	Beynəlxalq Təbiəti Mühafizə və Təbii Ehtiyatların Qorunması İttifaqı (BTMI) neçənci ildə yaradılıb? 1957; 1975. ✓ 1948; 1972; 1945;
494.	Beynəlxalq Helsinski müşavirəsinin (1975) aktına əsasən iştirakçı ölkələrin ekoloji siyasət istiqamətləri: - heç biri - hamısı ✓ təbiətin qorunması və təbii sərvətlərdən səmərəli istifadə; - təbii ehtiyatların birgə istismarı;
495.	BMT sistemində qəbul edilən YUNEP nəyi bildiri? - YUNESKO-nun fəaliyyət istiqamətlərini; - ətraf mühit problemlərini üzə çıxarmaq üzrə fəaliyyəti; - ətraf mühit üzrə tədbirlər hazırlamaq; ✓ ətraf mühitin qorunması üzrə beynəlxalq tədbirlər proqramı. - ətraf mühitin qorunmasının əsas vəzifələrini;
496.	BMT-nin insanı əhatə edən mühitin problemləri üzrə Stokholm Konfransının Bəyannaməsi nə vaxt qəbul olunub? ✓ 1972.0 1992.0 1978.0 1980.0 1970.0
497.	ABŞ-ın ətraf mühitin mühafizəsi üzrə agentliyinin gəldiyi nəticəyə əsasən ən təhlükəli risklərə aid deyil? - azon təbəqəsinin tükənməsi ✓ ağacların kəsilməsi - canlı orqanizmlərin yaşayış mühitinin dəyişməsi və pozulması - qlobal iqlim dəyişmələri - radioaktiv tullantıların dənizdə basdırılması
498.	. Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq hansı əsasda tənzimlənir? - BMT-nin qərarları ilə; - beynəlxalq müqavilələrlə; ✓ beynəlxalq ekoloji hüquqla. - YUNESKO-nun nəzarəti altında; - beynəlxalq normalarla;
499.	Ətraf mühitin mühafizəsinin beynəlxalq obyektlərinə aiddir: ✓ bütün cavablar doğrudur - Antarktida və dünya okeanı; - beynəlxalq uçota götürülmüş obyektlər; - atmosfer havası və kosmos;
500.	Ətraf mühitin mühafizəsinin obyektlərinə aiddir: - hamısı - birgə istifadədə olan təbii sərvətlər; ✓ milli əhəmiyyətli sərvətlər; - heç biri